



MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3 iyul 2017-ci il Bazar ertəsi № 138 (6752) Qiyməti 60 qəpik

Xəbər

Gəncədə seroz xəstəsi özünü doğradı

yazısı sah.14-də

Gündəm

Azərbaycan hakimiyyəti türmələri boşaldır



Penitensiar sahə inqilabi dəyişikliklər ərefəsində; **ekspert:** "Cəza siyasetinin humanistləşdirilməsi çoxdan gözlənilirdi"

yazısı sah.10-də

Deputatin oğlu xalq şairinin bacısı oğlunu niyə həbs etdirdi? - təfsilat

yazısı sah.2-də

Erməni arxivinə istinadla yazılın kitab ətrafında qalmaqla böyüyür - Müəllif ona irad tutanları üzdəniraq adlandırdı

yazısı sah.3-də

İlin ilk yarısının əsas iqtisadi yekunu - iki ekspert rəyi

yazısı sah.6-də

Təhlükəsizlik ekspertindən Azərbaycandakı "təsir agentləri" barədə mühüm açıqlamalar

yazısı sah.5-də

Separatçı rejim daha bir qanunsuz "seçkiyə" hazırlaşır - kövrək sülhə növbəti təhdid...

yazısı sah.11-də

Bağdadın ölümü İŞİD-i param-parça etdi - zəifləyən terror qruplaşması ətrafında son gəlismə

yazısı sah.12-də

Dəhşətli istilər gəlir... fəsadlardan necə qorunmalı?

yazısı sah.14-də

Plastik cerrahiyyənin aldığı canlar - qurbanlar arasında məşhurlar da az deyil...

yazısı sah.15-də

Azərbaycana Rusyanın silahı yox, "dobro"su gərəkdir!

KREML ÜÇÜN BAKININ ÖNƏMİ ARTIR - YENİ "APREL ƏMƏLİYYATI" ÜÇÜN FÜRSƏT

İşgalçını sülhə məcbur etməkdən ötrü daha bir şans yarana bilər; "Stratfor"un Rusiya ilə bağlı proqnozlarında maraqlı Qarabağ gözləntisi; **politoloq:** "Ermənistən öz kritik sonluğunu yaxınlaşdırır..."



musavat.com
Təgrul İsmayıllı

yazısı sah.8-də

Yasamallın işdən qovulan başçısı ilə bağlı ilginc iftihamlar

İbrahim Mehdiyevin adı 83 min dollarlıq mənzil firıldığına qarışib; o, qacqının mənzildən çıxarılmasına göz yumub, vətəndaşlar məhkəmələrdə qalıb...

yazısı sah.5-də



Zahid Oruc:
"Rusiya Azərbaycana da "İsgəndər" verə bilər"

yazısı sah.9-də



Təgrul İsmayıllı:
"Qurudu Qazaxdan gətirə bilmədim, amma Qazaxıstandan gətirdim"

yazısı sah.7-də



Akif Nağı:
"Lapşın səmimi deyil, ağ yalan danışır..."

yazısı sah.9-də



İyunun 30-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkışafına Yardım Assosiasiyanın (AVCIYA) prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə nəşr edilən, tarixçi Məhərrəm Zülfüqarlının "Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi-Göyçay döyüsləri (iyun-iyul 1918-ci il)" kitabının təqdimat mərasimi oldu. Kitabının layihə rehbəri AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov, elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, eməkdar jurnalist Fuad Babayev, rəyçisi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

Tədbirdən önce mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini, rəyonun Bigə kəndindəki türk əsgəri Mustafa Çavuşun və Qarabaqqal kəndi ərazisindəki naməlum türk əsgərinin məzarını ziyaret etdilər və əklillər qoydu-

Daha sonra Heydər Əliyev Mərkəzində toplantı baş tutdu. Tədbiri giriş sözü ilə açan coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı bildirdi ki, 70 illik sovet hakimiyyəti ərzində azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlər xalqdan gizlədi. Yalnız 1998-ci ildə Heydər Əliyevin bu hadisələrin asıl mahiyyətini açan fermanından sonra bu həqiqətlər tarixi araşdırımların mövzusuna əvvilə. Natiq Elxan Süleymanovun Ermənistanın Azərbaycana təcavüzü, ermənilərin azərbaycanlılar qarşı tövətdikləri soyqırı-

gerçəklərinin dünyaya çatdırılması sahəsindəki fealiyyətdən danışdı. Ş.Göyçaylı bildirdi ki, təqdim olunan kitab da həmin fealiyyətin tərkib hissəsidir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tədbirin çox mühüm olduğunu bildirdi. O, dərc olunan kitabda olduqca maraqlı faktların mövcudluğunu qeyd etdi. O, kitabın ermənilərin tarixi saxtakarlıqlarının üstüne işiq salacağındı ki qeyd etdi.

Kitabın müəllifi Məhərrəm Zülfüqarlı Göyçay döyüslərinin tarixi əhəmiyyətindən və Azərbaycan tarixinde tutduyu yerdən danışdı. M.Zülfüqarlı bildirdi ki, bu istiqamətdə tədqiqatları davam etdirəcək və daha böyük bir tarixi əsər ortaya çıxacaq.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı sefirliyinin kətibи Abdullah Tüylü tədbiri iki

"Erməni terroru bu gün də davam edir"

Deputat Elxan Süleymanovun təşəbbüsü ilə "Göyçay döyüsləri" kitabı təqdim edildi



dövlət arasında qardaşlığın təcəssümü kimi dəyərləndirdi.

Elxan Süleymanov çıxışında bildirdi ki, azərbaycanlılara qarşı ermənilərin tövətdikləri soyqırım, erməni terroru bu gün də davam edir. Belə ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi rayonunu işgal altında saxlayırlar, altı rayonu isə işgal ərazisində olan Sərsəng su anbarı vasitəsi ilə ekoloji təcavüze məruz qoyurlar.

Millet vəkili həmçinin ötə il onun təşəbbüsü ilə hazırlanmış qəbul edilən AŞPA-nın 2085 sayılı "Azərbaycanın cəbhəyani bölgələrinin sakınlarının sudan məhrum edilməsi" haqqında qətnaməsindən, onun müddəalarının dünya birliliyinə, xüsusi də Ağ Ev Administrasiyasına çatdırılması üçün "Ədalətin bərəqər olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiyi ilə bağlı görülən

işlərdən danışdı. E.Süleymanov həm qətnamədə, həm də petisiyada Ermənistən Azərbaycan torpaqlarının işgal etməsi faktının qabardılmasını ermənilər üzərində ideoloji qələbə kimi dəyərləndirdi.

Deputat bildirdi ki, Göyçayda 1918-ci ildə döyüslər tekçə mart-aprel aylarında baş vermişib: "Burada hələ edici döyüslər 1918-ci il iyun-iyul aylarında baş verib və qələbə ilə yenikənəsib. Sentyabrda Bakının azad edilməsi məhz Göyçayda kələbənin davamı idi".

Deputat bildirib ki, ermənilər onlara kömək edən bolşeviklər və ingilislərin dəstəyi ilə 1918-ci martından Bakıdan başlayaraq iyuna qədər Azərbaycanı işgal edə-ədə Göyçaya qədər gediblər, soyqırım törediblər. Həmin vaxt Nuru Paşanın rəhbərliyi ilə Türkiyədən Gəncə istiqamətdən gələn türk ordusu yerli könüllülərlə birgə - Qafqaz İsləm Ordusu

olaraq erməniləri məhz Göyçayda məğlub edərək qovublar, böyük işğal planının qarşısını alıblar. Həmin vaxt Göyçay ərazisində 1 ay iki gün davam edən döyüslər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Göyçayın Qarabaqqal, Bığır, Qarayızi, Qaraməryəm, İnce kəndləri ərazisində gedən döyüslərde Türk Qafqaz İsləm Ordusunun 200 əsgəri qəhrəmancasına şəhid olub, 156-sı yaralanıb.

Tədbirdə bildirilib ki, Göyçay döyüsləri zamanı həm kəndlər, həm də döyüşüllerin acliq və susuzluqdan əziyyət çəkməsinin qarşısını almaq üçün bir neçə yerli nüfuzlu, imkanlı şəxslər onları qida və su ilə təmin etməyə çalışıblar. Onlardan biri də göyçaylı xeyriyyəçi və maarifçi Hacı Rəhim Əfəndi (Elxan Süleymanovun babası) olub.


□ Elşad MƏMMƏDLİ

Erməni arxivinə istinadla yazılan kitabı bağlı qalmاقal böyüür

Müəllif ona irad bildirənləri qaraguruğu, üzdəniraq adlandı; Dilaver Əzimli: "Bu cür kitablar tariximizə ziyan vura bilər..."

Xəber verildiyi kimi, bu günlərdə çapdan çıxmış "Haqq-nahaq seçilər haqq divanında" kitabı qəribi azərbaycanlıların böyük bir əsərinin ciddi etirazına səbəb olub. 100-ə yaxın qəribi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanımış aşıqlar haqda yanlışlıqlara və Qəribi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz ediblər. Bildirilib ki, kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdər.

Qeyd edək ki, kitabın müəllifi "Atatürk Mərkəzi"ndə çalışan Nazir Əhmədli, elmi redaktoru "Atatürk Mərkəzi"nin sadri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İstututunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. İddiaya görə, kitabda Göyçədə yaşayış-yaradan ustad sənətkarlarından Ağ Aşiq Alılahverdinin, Aşiq Alının, Dədə Ələsgərin doğum tarixləri saxtalaşdırılıb və onların həyatları haqda yanlış, aşağılayıcı məlumatlar verilib. Məsələ təkçə bununla bitməyib. Göyçədə yaşayış yerli türk əhalisinin sayı kəskin şəkildə azaldıb. Belə anlaşılı ki, uzun əsrlər Göyçədə ermənilər və qeyri-türklər yaşayıb. Oğuzların məskəni olan Ağ Aşığın türk oğlu türk olduğu



Nazir Əhmədli

bərədə məlumat verib. Kitabda hemçinin Göyçədə mövcud olan yer-yurd adları da təhrif olunmuş şəkildə verilib. Əlavə olaraq, göyçəlilərə məlum olmayan erməni kəndlərinin adları salınıb. Bir sözü, Azərbaycanın tərkib hissəsi olan Göyçə tarixi, ədəbiyyatı, coğrafiyası ciddi şəkildə təhrif olunub.

can mahallarının Kamerallı siyahıları ilə bağlı bir qaraguruçu dəstənin irticasi davam edir. Bu qaraguruçular 3 şuar iəli sürür: 1. Böyük aşıqlarımızın doğum tarixlərinin dəqiqləşdirilməsi onları təhqir etməkdir. 2. Kitab müəllifindən donos yazaq. 3. Nazirin nə marağı var bu kamerallı siyahıları çap etdirir?

İlk 2 məsələni bir kenara qoyma, birbaşa 3-cüye keçmək istəyirəm. Məlum olduğu kimi, osmanlıların işgal etdikləri ərazilərimizdə tərtib etdikləri müfəssəl və icmal dəftərlərini bu sahənin patiarxi sayılan Hüsəməddin Qaramanlı (Ziya Bünyadovla birlikdə) əvvəlcə "Qarabağ əyalətinin müfəssəl dəftəri"ni (1727-ci il), sonra "Naxçıvan sancığının müfəssəl dəftəri"ni (1727-ci il) nəşr etdirib. Sonra "İravan əyalətinin icmal dəftəri"ni (1728-ci il) çapa hazırlanıb, ancaq onu çap etdirmək üçün vesait tapmayıb, çox çatınlıklarından sonra çap etdiridiyə həmin kitabda belə cümlələr yazıb: "Bu mühüm mənbənin nəşri ilə bağlı olaraq müraciət etmədiyimiz səlahiyyəti və imkanı şəxs qalmadı. Bizi təccübələndirən onların bu kitabı nəşr etdirmələri üçün imkanları olduqları halda vəsait ayırmamaqları deyil, iç üzərləri açaraq öz elinin-obasının tarixi keçmişinə nümayişkarana şəkildə biganəlik göstərmələri olmalıdır. Heç gözləmədiyimiz halda bu əsərin capının həyata keçirilməsinə İravan əyalətinin ərazisi ilə bağlılığı olmayan bir şəxs, filologiya elmləri namızədi Zəmīnə xanım Hacıyeva öz üzərinə götürdü. Ümumi mənafəyi üstün tutaraq əsl vətəndaş kimi hərəkət etmiş Zəmīnə xanımı öz

□ Xəlidə GƏRAY



**Ənam və mənəsəb
bəxşisi olmasa,
yaltaqlar da olmaz**

Khalid KAZIMLI

Dünyada elə bir insan yoxdur ki, xoş sözdən, tərifdən, iltifatdan xoşlanmasın. Bunları hamı xoşlayır.

Eyni zamanda dünyada ünvanına səslənən tənqidli fikir-lərdən məmənun qalan insan da yoxdur. Tənqiddən hamının zəhləsi gedir.

Sadece, reallıq və ədalət hissini itirməyən, emosiyalarını daima nezaretdə saxlaya bilən insanlar var. Onlar tənqid olununda da, təriflənəndə de olaya döyümlü, sakit yanaşa bilirlər.

Belə adamlar tərifləndikləri vaxt hesab edirlər ki, həm-söhbetləri filan yerə qədər düz deyir, amma filan epiteti yarışdırında şırtitməyə yol verir.

Yaxud tənqidə döyümlü yanaşan ədalətli birisi üzüne qarşı deyilən tənqidli fikirlerin hansıların gerçek, haqlı olduğunu özüyündə bili, amma o sayaq fikirler əndəzənisini aşanda hesab edir ki, burdan beləsi qərəzlidir, haqsız tənqiddir.

Bir də var, günəşlə, böyük tarixi şəxsiyyətlərlə, müqəd-dəsərlə müqayisə olunan xırda adamlar. Onlar bunu ciddi qəbul edir, havaya girirlər və özlərini gerçəkdən də böyük düha sayırlar. Ertəsi gün kimse onlarla adı adam kimi davrandan, onları "dahi" adlandırmayanda xətirlərinə dəyir.

Belələri, prinsipcə, xudbin adamlardır, onlardan dövlətə, cəmiyyətə fayda gəlməz.

Ən adı iradı, dostcasına tənqidli fikri qılınc-qalxanla qarşılayan, düşməngilik ritorikası sayan adamlar da var. Onlarla da heç kəsə faydası toxunmaz, əksinə, hamiya zərərləri dəyər.

Ne yaxıq ki, Azərbaycan tipli ölkələrdə vəzifəli şəxsləri tərifləmək ənənəsi qədim dövrlərdən gelir. Bu zaman-zaman elə bir ifrat şəkil alır ki, hətta ölkənin ən ali məclisində belə müzakirəyə səbəb olur, yaltaqlığın qadağan olunmasına dair xüsusi qanun qəbul edilməsi təklif olunur.

İndi kimse deye bilər ki, vəzifəli şəxslərin üzərinə qarşı təriflənməsi, ali mənəsəb sahiblərinə yaltaqlıq edilməsi praktikası bütün dünyada, hətta ən aparıcı demokratik ölkələrdə də var.

Elədir. Bu gün ABŞ prezidenti Trampi tərifləyənlər, ona yaltaqlıq edənlər kifayət qədərdir. O biri prezent və baş nazirlər də tez-tez silahdaşlarının tərifli sözlərinə qulaq asmağı olurlar.

Ancaq hər kəs əmin olsun ki, demokratik ölkələrdə vəzifəli şəxslər mənasibətdə edilən yaltaqlıq həm kütləvi xarakter daşımır, həm də ikrah doğuracaq səviyyədə deyil.

Bu sahədə Şərqi ölkələri çox öndədir (yaxud geridədir). Bu regionda yaltaqlığın kitabı yazardılar və yazmaqdadırlar - həm də epopeya şəklində, cild-cild.

Dünənə qədər bir çox məsələlərdə örnek saydıgımız Türkiyənin özündə belə yüksək mənəsəbli şəxslərə qarşı elə yaltaqlıq nümunələri sərgilənir ki, adam iyrənir. Yekə-yekə adamlar, bişli-saqqallı kişilər cəhdib vəzifəli şəxslərin elini öpməyə cəhd edir və çox vaxt buna nail olurlar, öz arvad-uşaqlarını rəhbər şəxslərə qurban deyirlər, onları ilahi varlıq adlandırlırlar və sair və ilaxır.

Rəhbərlər bu şti çıxmış teriflərə mətanətlə dözürərlər, çünki bu sədəqət, itaət göstəricisidir. Bir lider heç vaxt ona təbe olan, ondan ötrü hər cür fədakarlığa hazır olan şəxslərə "yox, siz bele etməyin", deməz.

Əger liderlər ifratı varmış terifli sözləri, əndəzəsini aşmış yaltaqlıq sakit, normal qarşılırsa, bu aşağı ranqlı insanlar arasında məddahlıq yarışının başlanmasına səbəb olur. Rəhbəri tərifləyib qabağa gedənləri, sərvət, mənəsəb yiyəsi olanları gören başqları da bu yarışa qoşulur və yaltaqlıq absurdə qədər genişlənir, kütłəviləşir.

Hətta gün gəlir ki, rəhbərə qarşı mənasibətdə öz ləyəqət və şəxsiyyətini qoruyub saxlamaq istəyən, yaltaqlıq, məddahlıq etmek istəmeyənlər oyundankənar vəziyyətdə qalır, yadifikasi, dikbaş kimi görünürərlər.

İfrata varmış yaltaqlığın, məddahlığın qarşısını hansısa qanunla, inzibati tədbirlərle almaq mümkün deyil. Bundan ötrü çox besit addımlar atmaq lazımdır. Ən çox təriflənən rəhbər yaltaqlara qulaq assa da, onlara ənamlar, mükafatlar, yüksək postlar verməməlidir. Onda yaltaqlıq yarışı dəyanacaq. Karyeristlər görəcəklər ki, yaltaqlıq eləməyin xeyri yoxdur, dəha yaltaqlara vəzife, ənam vermirərlər.

Onlar ele bir tipdəndirlər ki, boşuna nefəs tükətməzlər, ağacda almanın qoşa görməsələr, selə atmazlar.

Yaltaqlığın ərşə qalxdığı cəmiyyətlərdə isə xeyir-bərə-kət, haqq-ədalət olmaz, daha çox əliyərlik, oğurluq, satqınlıq olar.

Dara düşəndə həm üstünə qaçıraq, həm ondan qaçıraq. Azərbaycanda polis olmağın qəribə təzadıdır bu. Polis həm də bütün dünyada ən vacib orqan, institutdur. Əziziyəti, zəhməti də bogaza qədər. Gün ərzində hamidan fərqli və çox çalışalar. Həm də daha ağır ittiham, qinaq obyektidirlər. İndilik bütün qinaq və ittihamları qoyaq kənara. Çünkü polis həm də o adamdır ki, bəzən günlərlə ailesində xəber tuta bilmir. Övladının üzünü gecə də, gündüz də ancaq onlar yuxuda olanda görür. Sevdiklərinin üz cizgisini yadırğayı hərdən.



Jale MÜTELLİMOVA

Ağlımdaki yaxşı polis...



Şəhid olmağa hazır, vicdanlı, ədalətli polislərin məhz belə olduğunu kimse dana bilməz. O üzdən ilin üç yüz altmış beş gününün bir-cəciyində onlar haqda müsbətə köklənək. Bunun özü də polise münasibətdə ədalət, vicdan göstəricisi, vətəndaş münasibəti olar. Əminəm hərənin tanıldığı və sevdiyi ən azı bir yaxşı polis dostu var. Bu gün mənim ağlımdakı yaxşı polisdən danışacağam.

Yəqin yaşdım olan jurnalıstların bir xeyli xatırlamış olar. İlkən önce "Sahil", köhnə "26-lar" bağı yaxınlığından başlayan dəhşətli mitinqi. Polis mərkəzi küçələrə girişə icazə vermir, çünki aksiya icazəsizdir. Müxalifətçilər aksiyani reallaşdırmaq istəyir. Jurnalıstlərsə polisə aksiyalar arasında qalıb.

Bu qarmaşada haradansa əlində daş-kəsek toplanan bir dəstə adam peyda oldu. Düzüne qalsa onları nə polis, nə də mitinqçilər tanıydı. Çünkü hər kəsə hücum edəyir, daşlaşdırıldılar. Elə jurnalıstləri də. "Sahil" metrosunun yanında bir polis nəfəri mənə mağazalardan birinə keçib qorunmağı təklif edəndə anladım ki, vəziyyət cox ciddi və ağırdır. Nə desən ola bilər. Düzü mağaza sahibi kimliyimi bilmədiyi üçün mənə içəri buraxmadı. Polis bu məqamda ikinci təklifdə bulundu: "Arxamda dayan! Önə keçməyə cəhd eləmə!". Peşə marağlı üstün geldi. Bir addım qabağa atar-atmaz bir onu gördüm ki, müdafiəmə qalxan polis eli ile mənə bərk itəldi və önmə keçdi. Sonra da elindəki dəbilqəsini üstümə tutdu. Gözümüz açanda gördüküm mənzərədən bir az da üzəndim. Adam mə-

nə gələn daşın qarşısına keçdiyə üçün sıfəti ciddi yaralılmışdı. Sonra o, polis yanındakı digər xanımı da yaralı olduğu halda kömək elədi. Həmkarımıla birgə cib dəsmalımızı polisin üzüne sıxıdıq. Qanı saxlaya bilmədik. O isə "qorxmayıñ, burdayam, siz qorxmayıñ" deyirdi. Ara nisbətən sakitləşdi. Bizi təhlükəli küçələrdən çıxardı, onun özünü isə təcili yardım maşını ile götürdürlər. Çoxlu qan itirmişdi. Bircə ona pis olmuşdum ki, adama təşəkkür eləmədim. Həm də kimliyini bilib sonradan səhhətiyle maraqlanma şansı olmadı.

O aksiyadan təxminən dörd il keçmişdi. Milli Məclisindən müsahibədən qayıldırmış. Xidməti maşından düşən rütbəli polis əməkdaşının üzümə gülümşəməsi ilə qarşılaşdım dayanacaqda. Əvvəl əməlli qıcıqlandırmış ki, bu polis niyə üzümə gülümseyir ki?!..Hırsımı anlamışdı, o üzdən tələsik yaxına gəlib, sıfətindəki kobud çapıq izine işarə elədi. Mən sizi maşından təmələnən qarşılıqlı yaxınlıqda qalmamışam? Həmin polis idi. Təşəkkür borcum olan adam. Dörd ilə yaxın zaman keçmişdi, mən qoruyan polisin üzündə isə dörd il önce mənə atılan daşın çox dərin

və kobud izi durdu. "Üzün-nüze görə üz isteyirəm, cənab kapitan" dedim. Bir de təşəkkür borcumu ödədim ona. Düzü, dörd il önce fə-dakarlılığı eleşen polis, mənə ailəmdəki qardaş qədər doğma geldi. Elə indi də elədir. Həmin günün dəhşətdən bir az danışdıq. Sonra sevdiklərinin üz cizgisini yadırğayı hərdən.

gerçek istedad, savad, bacarıq, vicdan, ədalət sahibidir, onun başı ağrısız olmaz. "Vurmaq" məqamı gəzer-lər. Məqam düşdürü, "vurular". Bu üzdən yaxşılırlarıza "vurulmamaq" arzula-yıram. Əslində mənə sizin peşədə həm də vurulmaq olar. Nəyə və kimə? Elə peşənizə, vətənə, dövlətə,

sevdiklərinizə. Çünkü siz onlar, onlar da sizinlə güclüdür.

Bir də bu bir azərbay-canlı qadının, ananın, jurnalıstin sizə müraciətidir polis həmkarları. Hə, məhz həmkarlar. Çünkü siz cina-yətkarı axtarırsınız, biz ci-nayətin səbələrini araşdırıraq. Siz ədalətsizliklə mübarizə aparırsınız, biz ədalətə gətirən yollardan yazıraq. Bir ortaq məqamımız da bu ki, məməkətdə siz də ən çox soyulənsiniz, biz də. Sizi bilmirəm, biz, yəni media əhli artıq vərdiş eləmişik. O üzdən siz də qoşulun bize, gəlin bunu yaxşı tərəfə yozaq. Yəni o yerde ki, bütün mənfisi-müsəbəti ilə çalışan peşə sahibləri var, demək ki, ən çox soyulən onlar olacaq. Bütün cəmiyyətin bir qəribəliyi də bu, ən çox soyuləndən, həm də ən çox umurlar. Yəni sizə də, bize də həm ehtiyac var, həm də daha çox umacaq. İndilik bizi qoyram kənara, nədən ki, peşə bayramımıza hələ xeyli var. Bu arzum si-zədir, sənədir, qardaş, dost, sevgili, ər, ata, övlad vətəndaş olan Azərbaycan polisi. Bütün haqlı mübarizələrində qalib ol! Unutma, məməkətə jurnalıstin, mü-əllimin, həkimin, sərhədçi-nin, lap elə vergi müfəttişinin ən yaxşısı kimi, polisin də əlası lazıim, nanecibi, nankoru yox. Bayramın mübarək! Haqqın yanında, nahaqqın qarşısında tapım səni həmişə! Ciyinlərinin vicdanının çəkə bilməyəcəyi yükden qor! Ədalətə göz yumma! Çünkü vətənin də, vətəndaşının sənin vicdan və ədalətinə ehtiyaçı var Azərbaycan polisi...

Bir də bir məsələ var. Dədə-babadan adətimizdir, zordan -gücdən, "xox"dan qorxan camaatiq. Yəni nə qədər qəribə səslənə də, bu məməkətin Allahdan yox, polisən qorxan xeyli biinsafi, ədalətsizi, vicdan-sızı var. Tanrı ədaleti və vicdanı olanızı olmayanlar üzərində hakimi-mütləq eləsin cənab polislər.

Bir də bütün peşələrdə qəribə daxili mübarizə gedir. Biz "mətbəx mübarizəsi" deyirk adına. Mahiyyəti də bu ki, bilməyənlər başa keçmək, bilənləri ayaq eləmək istəyir. Bəzən bacaralar, bəzən yox. Bu da həyatın, şansın işidir. O da var ki, bütün dünyada belədir. Kim ki,

"Saqib Məmmədov və onun dəstəsinin üzvləri ifşa edilərək ailəmizə vurulmuş zərəri ödəməsələr, küçələrdə qalmaga məcbur olacaqıq. Anam uzun süren məhkəmə proseslərində müxtəlif xəstəliklər qazanıb, atam qan təzyiqi xəstəliyinə tutulub, normal iş fealiyyəti ilə məşğul ola bilmir". Bu sözələr Yasamal sakini Güney Səfərlinin Yasamalın işdən qovulan icra başçısı İbrahim Mehdiyevin də adı qarışan dələduzluq əməlindən birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi şikayət məktubunda qeyd edilib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi olan G.Səfərləri birinci xanımı yazdıığı məktubda ailələrinin üzləşdiyi qanunsuzluqlar və dövlət qurumlarının hərəkətsizliyi detallı şəkildə qeyd edib.

Onun atası Arzu Səfəri "Yeni Müsavat" a deyib ki, uzun illər Ədliyyə Nazirliyinin əməkdaşı olub, hazırda təqaüddədir: "Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 unvanlı binanın 10 sayılı mənzilini 83 min dollara almışam. Ev çıxarıyla Həsən Novruzovun adına id. Pul rəsmən ona ödənilsə də, biz onun qaynatası Saqib Məmmədovun təşkil etdiyi firmanın qurbanı olmuşuq. Belə ki, bize satılan mənzil əvvəller Şirzad Qəhrəmanova məxsus olub. Həmin mənzildə qacqın düşən bir vətəndaş yaşayıb. Sonradan qacqın oradan Saqib Məmmədov tərəfindən çıxarılib, dələduzluq yolu ilə onun əlinən alınıb. Saqib Məmmədov uzun illər Yasamal rayon 22 sayılı Mənzil İstismar Sahəsinin reisi olub. O, Şirzad Qəhrəmanova məxsus mənzili saxta əsaslar yaratmaqla kürəkəni Həsən Novruzovun adına sənədləşdirib. Bu hərəkətlər 2004-2005-ci illərdə olub. Biz həmin mənzili 2009-cu ildə almışq. Həmin vaxt Həsən Novruzovun əlində mənzili dair çıxarış vardi. Bize mənzili məhkəmə yolu ilə əldə etdiklərini deməmişdilər. 2014-cü ildə Şirzad Qəhrəmanov qacqının mənzildən çıxarıldığını, mənzili bir başqa şəxsin adına keçirildiyini və satıldıqını öyrənib. Həmin vaxt ailəm ilə birgə mənzildə 5 il idi ki, yaşayırıq. Mən vicdanlı aliciyam. Ş.Qəhrəmanov məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış etdi. Məhkəmə bizim mənzildən çıxarılmışızla bərabər 83 min dolların mənə qaytarılmasını qət etdi".

A.Səfərləri məsələnin bu həddə çatmasında Yasamal Rayon İcra Hakimiyyətinin işdən qovulan başçısı İbrahim Mehdiyevin də rolünün olduğunu deyib: "Saqib Məmmədov 2004-2005-ci illərdə saxta əsaslarla məhkəmə qərarları alıb və mənzili əldə edəndən sonra İbrahim Mehdiyevin sərəncamı ilə mənzile order yazı-

alıcı olsa da, 3 ildir ki məhkəmələrdeyik. Mənzilin alınması üçün ödədiyimiz 83 dolları geri ala bilmirik".

A.Səfərləri deyir ki, məhkəmə eyni zamanda qeyd edilən mənzilin sənədlerinin saxtalaşdırılması və dələduzluq əməlləri ilə bağlı xüsusi qərardad çıxarıb. Qərardad araşdırılması üçün Yasamal Rayon Prokurorluğununa göndərilib. Prokurorluqda həmin xüsusi

edən məhkəmə araşdırılmalarına cavabdeh kimi dəvət alan Həsən Novruzov və onun qaynatası Saqib Məmmədov heç bir məhkəmə iclasına gəlmədi. İndi isə sonuncu məhkəmə qətnaməsi öz qüvvəsinə alb icraya yönəlməsindən bir müddət keçəndən sonra həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti verdilər və bununla həmin qətnamənin icrası dayandı. Onlar müyyən qədər vaxt qa-

Yasamalın işdən qovulan başçısı ilə bağlı ilginc ittihamlar

İbrahim Mehdiyevin adı 83 min dollarlıq mənzil fırıldağına qarışib; o, qacqının mənzildən çıxarılmasına göz yumub, vətəndaşlar məhkəmələrdə qalıb...



İb. İbrahim Mehdiyev mənzile yerləşdirilən qacqının oradan çıxarılmasına faktiki olaraq göz yumub və Saqib Məmmədova şərait yaradıb ki, həmin mənzilə çıxarılsın. İbrahim Mehdiyev vaxtında mənzildən qacqının çıxarılmasına göz yummayaq, yəni ona verilən səlahiyyətləri layiqince yerine yetirseydi bu gün ailəmiz çox pis bir durumla üz-üzə qalmazdı. Biz vicdanlı

qərardad uzun bir müddət sürründürdükdən sonra digər bir aidiyyəti olmayan materiala birləşdirilərək araşdırılmağa başlayıb: "Bundan sonra biz Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanlarını İslərə nəzarət Şöbəsinin müdürü Fuad Ələsgərova müraciət etdik. Bundan sonra Baş Prokurorluqda və Daxili İşlər Nazirliyində araşdırılmalarə başlanıldı. Hazırda araştırma yənə de Yasamal Rayon Prokurorlığında davam etdirilir".

A.Səfərləri qeyd edir ki, məhkəmə qətnaməsi ilə Saqib Məmmədovun kürəkəni Həsən Novruzovdan 83 min ABŞ dollarından tutularaq ona qaytarılması qət edilib. Lakin o pulu qaytarmaqdə intina edir: "Bütün bu işlərin arxasında Saqib Məmmədovun dələduz və saxtakarlıq əməlləri dayanır. Belə ki, 2014-cü ildən indiyədək müxtəlif instansiyalarda davam

zandilar. Halbuki, cavabdehlər həmin qərardadla birgə barelərində çıxarılmış xüsusi qərardadın araşdırılması üçün Yasamal rayon prokurorluğununa dəfələrlə dəvət alıblar. Orada dindiriliblər. Yəni qətnamedən məlumatlı olmuşdular. İş mülki qaydada hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi Xuraman Məmmədovanın icratındadır".

A.Səfərlinin sözlərinə görə əgər Saqib Məmmədov və onun dəstəsinin üzvləri ifşa edilərək ailəsinə vurulmuş zərəri ödəməsələr, küçələrdə qalmağa məcbur olacaqlar: "Ona görə də 1-ci vitse-prezidentdən, ədliyyə nazirindən Saqib Məmmədov və onun bu dələduzluq hərəkətlərinə köməklik etmiş şəxslərin etdiyi cinayət əməllərinə görə cavab vermələrini və mülkiyyət hüquqlarımızın bərpə olunması üçün köməklik göstərmələrini xahiş edir".

□ E.MƏMMƏDƏLİYEV

Amnistiya gözlənilən vaxt açıqlandı

Yaxın vaxtlarda amnistiya veriləcəyi gözlənilmir. Bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya gözlətilərinə aydınlıq göstirərək deyib. O, amnistiya aktının ötən il tətbiq olunduğuunu xatırladıb.

"Novruz baramında əvf sərəncamı verildiyini, 2016-ci ilin mayında amnistiya tətbiq olunduğunu nəzərə alsaq, yəni bir amnistiya veriləcəyi gözlənilmir", - deyə o qeyd edib. Növbəti amnistiya aktının tətbiqinə gəlincə, Komissiya üzvü bunları bildirib: "2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi və mərhum prez-



dent Heydər Əliyevin anadan olmasının 95 illiyi ərefəsində amnistiya verilə bilər. Hər halda indidən qəti fikir söylemək çox tez-

Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "28 May" - Respublika günü münasibətlə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfəre şamil olunub. Amnistiya qərarı azadlıqlandan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkəmə tətbiq edilib. Onlardan 2842 məhkəmə cəza çəkməkdən azad olunub, 635 məhkəmən cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkəmən narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ile ləğv edildikdən sonra onlar azad edilməsi qərara alınıb.

Təhlükəsizlik ekspertindən Azərbaycandakı "təsir agentləri" barədə mühüm açıqlamalar

İlham İsmayılov: "Bura bir çox kəşfiyyatların bəlkə də ən rahat işlədikləri ölkədir"

Azərbaycanın qonşu ölkələrin və Qərbin xüsusi xidmət orqanlarının maraq dairəsində olması ilə bağlı hər zaman fikirlər səslənir. Rusiya-Qərb əlaqələrinin soyumasından və Amerikada prezident dəyişiklərindən sonra belə iddiaların sayı durmadan artır. Artıq rəsmi Bakının seçim etmək zamanının olduğu barədə mövqelərə də rast gəlmək mümkündür.



Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılov bildirdi ki, əgər bir dövlətin digər dövlətdə maraqları varsa, mütləq xüsusi xidmət orqanlarının maraq dairəsində olmasa ilə bağlı hər zaman fikirlər səslənir. Rusiya-Qərb əlaqələrinin soyumasından və Amerikada prezident dəyişiklərindən sonra belə iddiaların sayı durmadan artır. Artıq rəsmi Bakının seçim etmək zamanının olduğu barədə mövqelərə də rast gəlmək mümkündür.

Amerika da burada rahat işləyə bilir. Bu dövlət Azərbaycan əleyhine işləyəcək deyil. Azərbaycan şimal və Qərbin maraqlarının toqquşduğu yerdədir. Hər iki tərəf burada möhkəmələk istəyir. Bu baxımdan Amerika Rusiya barədə buradan rahat şəkildə məlumatlar əldə edə bilər. Birmənli başa düşmək lazımdır ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyət göstərməsi dövlət əleyhine deyil. Xüsusi xidmət orqanlarının fəaliyyət göstərmək üçün əraziləri genişdir. Azərbaycanda hansı ölkənin marağı varsa, həmin dövlətin xüsusi xidmət orqanının burada olması normaldır".

İ.İsmayılov xüsusi xidmət orqanlarının ölkələr daxilində fəaliyyət göstərmələrinin mənfi və ya müsbət olması ilə bağlı yaranan suallara da aydınlıq getirdi: "Tutaq ki, hər hansı bir dövlət, məsələn, Rusiya və İran olsun, Azərbaycanın hazırlığı mövqeyindən, apardığı siyasetdən razıdır, amma ölkəmiz daxilində dövlət əleyhine hər hansı bir iş aparılır. O zaman aparanın bu iş həmin dövlətlərin də mənafələrinə ziddir. Ona görə də dərhal həmin məlumat dövlətə çatdırılır. Çünkü onlar marağında olurlar ki, indiki dövlət, həkimiyət sarsılmassis. Rusiya və İranın adını biz çox hallanlıraq, amma o demək deyil ki, bize düşmən münasibəti bəsləyir. Digər tərəfdən, mümkündür ki, Azərbaycan daxilində fəaliyyət göstərən bir ölkənin xüsusi xidmət orqanı digər dövlətlərin maraqlarına cavab verməsin. Lap Ermənistanın özü belə olar bilər ki, apardığı siyaset Kremlin maraqlarına uyğun olmasın. Məsələn, o zaman Rusiya Azərbaycana deyə bilər ki, filan vaxt Xankəndində ərazilərinizə top atılacaq. Əslində xüsusi xidmət orqanlarının bir-biri əməkdaşlığı bu şəkilde olur".

□ Cavanşir ABBASLI



Qarabağdakı “seçki” günü müharebe başlaya biler

Elşad PASASOY
epashasoy@yahoo.com

Bakı Qarabağ danışçılarının nazirlər seviyyəsində davam etdirilməsi barədə həmsədrlerin təkliflərinə “hə” deyib. Xarici İşlər Nazirliyi bəyan edib ki, münaqişənin tezliklə həlli, qəbul edilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün substantiv danışqlara hazırlıdır. Bəs, qarşı tərəf?

İşgalçi ölkə, separatiq kurumun da “cavab”ı açıqlanıb. Azərbaycanın sülhəmərəli təşəbbüsüne düşmən “seçki” planı ilə reaksiya verib. İşgalçi rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu ongünüyündə qondarma rejiminin “parlament”i yeni “prezident” seçəcək. Həysizliğin həddini görürsünüz mü?

Biz görürük, amma özlərin “tərəfsiz” adlandıran, əslində isə işgali stimullaşdırın vasitəci dövlətlər görəzdən gəlirlər. Əks təqdirdə bu bəyanatın səsləndiyi andaca Minsk Qrupu həmsədrlerindən heç olmasa, qurucu bəyanat gələrdi. Azərbaycan ordusu Qarabağdakı “OSA” hərbi qurğusunu məhv edən kimi həmsədrler “narahat” olmuşdular, Azərbaycanı suçu çıxaran bəyanat vermişdilər.

Separatçılar o qədər həysizləşib ki, hətta “yeni konstitusiya”dan dəm vururlar, “parlamentli respublika” qurduları Görüntüsü yaratmağa çalışırlar. Düzdür, beynəlxalq ictimaiyyət işgal altındakı əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını ve orada keçirilən heç bir “seçki”nin nəticələrini tanımadığını vaxtaşırı bəyan edir. Amma bu mövqe işgala son qoymur. İşgalçının başına qapaz vuran, ona sanksiya tətbiq edən yoxdur. Azərbaycan ordusu da bir zərəbə endirən kimi havadarları hərəkətə keçir.

Bu günlərdə prezident Putinin sözçüsü Aleksandr Prokhanov dedi ki, “aprelde Azərbaycan Qarabağı qaytara bilərdi, lakin sonradan, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı”. Əslində buna nə biz, nə ermənilər, nə də havadarları qəti şübhə elemir. Xatırlayırsınızsa, Moskvanın üç gün ərzində susması, döyüşlərə bigən qalması erməniləri dəli elemişdi.

Ötən ay “Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytingini açıqladı. 132 ölkə arasında Azərbaycan ordusu 59-cu, Ermənistən ordusu isə 95-ci yeri tutub. Bu reallığı ermənilər özləri də etiraf etdilər. Düzdür, onlar bu yolla yenidən Rusyanın havayı silahlara, ABŞ-in gecəgörme qurğularına sahiblənmək istəyirlər. Ancaq istənilən halda düşmən çox narahatdır. Ermənilər “nə vaxta qədər belə davam edəcək” sualına cavab axtarırlar. Hesab edirlər ki, Azərbaycan bu gün Cəcən Mərcanlıını abadlaşdırırsa, sabah Azərbaycan bayrağı Şuşada dalğalanaçaq.

Bu günlərdə Türkiyədə həmsöhbət olduğum rus jurnalisti Cəcən Mərcanlıya getmək arzusunu dili gərtirdi. Yəni bu, bir kəndin azad olunması, abadlaşdırılması məsəlesi deyil, Şuşa, Xankəndinin azad olunması istiqamətində ciddi bir testdir, dost da bilir, düşmən də...

Nəhayət, beynəlxalq oyunçuların Qarabağla bağlı oyularına son qoyulmalıdır! Azərbaycan Qarabağda sülhün olmasına istəyən dairələrdən birmənəli mövqe tələb etməlidir. Rəsmi Bakı Dağılıq Qarabağdakı “seçki” hazırlığına BMT-nin, Avropa Şurasının, ATƏT-in, Vaşington, Paris və Moskvanın diqqətini cəlb etməkdən ötrü bütün zəruri addımları atmalı, XİN rəhbərliyi təkçə müraciətlərə kifayətlənməməli, təcili səfərlər həyata keçirib vəziyyətə bağlı şəxsən danışqlar aparmalıdır. Eyni zamanda Azərbaycan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsinə, düşmən qəti xəbərdarlıq edilməsinə ehtiyac var. Bəyan olunmalıdır ki, əger Qarabağdakı separatiq rejim “president seçkisi” adlı şounu gerçəkləşdirəcək, o halda bütün məsuliyyət işgalçı tərəfin üzərinə düşəcək.

Üstəlik, Bakı Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşlarına da müraciət etməlidir, “hər an müharebe başlaya biler, məhv olarsınız, belə səfərlərdən çəkinin”, deyə. Əks təqdirdə nə “seçkilər”lə bağlı sonradan verilən bəyanatlar, nə də əcnəbilərin adlarının “qara siyahı”ya salınması vəziyyətə ciddi təsir göstərməyəcək.

Ermənilər israrla ABŞ keşfiyyatının “bu il Qarabağda müharibe başlaya biler” proqnozunu reallaşdırmaq üçün addımlar atırlar. Azərbaycan təbliğat mühəribəsində də uğurlar əldə etməli, düşmənə vuracağı hərbi zərbələrə qarşı sərgilənə biləcək neqativ reaksiyaları qabaqcadan neytränləşdirəcək üçün hərəkətə keçməlidir. Nalbandyan ilin sonunadək aza, bir ölkənin Dağılıq Qarabağın “müstəqilliyini” tanıyacağını deyib. “Seçki”ləri sadəcə “şou” adlandırıb üstündən keçək, erməni havadarları fürsətdən yararlana bilər. Ayıq olmayıq...

2017-ci ilin 6 ayı geride qaldı. Bu dövr iqtisadi hadisələr baxımından da çox gərgin və dinamik keçdi. İl in əvvəlində dollar qarşısında dəyərsizləşmənin pik həddində çatan manat sonrası 5 ayda müəyyən qədər güclənərək sabitliyini bərpə etdi.

Sektorunda da müəyyən dəyişikliklərə gətirib çıxanın. Neftin qiymətində enişin yüksək olması təbii ki, narahatlıq doğurur. Ancaq bu çox önemli bir tendensiyadır. Neft sektorunda yaşanan böhran qeyri-neft sektorunda ümumadxalı məhsulun artmasına imkan verib. Bunu müsbət bir dinamika kimi dəyərləndirmək mümkündür”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, bu ilin ilk 6 ayını ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərləndirmək

aləmdə bir fikir yaratdı. Bu bankın borclarının restrukturizasiyası üçün beynəlxalq qurumlara müraciət olunması da çox ciddi bir hadisə idi. İlk 6 ayda baş verən ən önemli hadisələrdən biri də o oldu ki, hökumət bəzi sahələrdə problemlərin olduğunu nəzərə alaraq, Yol Xəritələrinin qəbul olunması və həyata keçirilmə-

İlin ilk yarısının əsas iqtisadi yekunu - iki ekspert rəyi



Qubad İbadoğlu: “6 ayda narahatlıq doğuran məqamlardan biri də iqtisadiyyat sahəsində vahid dövlət siyasetinin həyata keçirilməməsi oldu”

Natiq Cəfərli: “İlk yardım ildə baş verən ən önemli hadisələrdən biri də hökumətin Yol Xəritələrinin qəbul olunması və həyata keçirilməsi üçün işə başlaması oldu”



Bank sektorunda yaşana böhran dərinləşdi və Beynəlxalq Bank etrafında baş verən proseslər ölkənin iqtisadi imicinin beynəlxalq ələmdə də zəifləməsinə gətirib çıxardı. İxrac əməliyyatlarında artım ve idxlərin azalması baş versə də, bu istiqamətdəki işləri yetərli hesab etmək olmaz. İqtisadçı ekspertlər isə ümumilikdə ölkəni böhrandan çıxara biləcək bir iqtisadi konsepsiyanın həle də ortaya çıxmamasından narahatırlar.

İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Məsusat” açıqlamasında bildirdi ki, büttövlükde iqtisadiyyatın yekunları son 5 ay ərzində pozitiv olabilmedi: “İlin ilk 6 ayının iqtisadi göstəriciləri üzrə rəsmi yekunlar həle ki hazır deyil. Ancaq təbii ki, 6 ayda iqtisadiyyat dayanmayıb, müəyyən dəyişikliklərə gətirib çıxardı. Konkret addımlar da atılmalıdır. Biz gözleyirdik ki, fiskal qaydalar qəbul olunacaq və həmin qaydalar neft gəlirlərinin idarə olunmasının təkmilləşməsinə xidmət edəcək. Lakin 6 ay ərzində biz onu görə bilmədik. Digər istiqamətlər də prezidenti fermanları verildi, həmin sənədlərde nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsindən de problemlər müşahidə olunmaqdadır”.

Q.İbadoğlunun fikrincə, cari ilin 6 ayı ərzində narahatlıq doğuran məqamlardan biri də iqtisadiyyatın sahəsində vahid dövlət siyasetinin həyata keçirilməməsi oldu: “Yəni də Maliyyə Nazirliyi öz bildiyi kimi, Mərkəzi Bank öz istədiyi kimi, Maliyyə Bazarların Nəzarət Palatası da öz anladığını kimi siyaset həyata keçirdi. Onlar arasında uzlaşma və koordinasiya olmadı. Bu koordinasiyanı həyata keçirəcək bir qurum kimi Maliyyə Sabitli-

daha doğru olardı: “Pozitiv dəyişikliklərdən başlasaq, bu ilin ilk 6 ayında ümumadxalı məhsulun azalma tempi bir qədər yavaşladı. Ötən il ümumadxalı məhsulun azalması 1,3 faiz olmuşdu, bu il isə 0,9 faiz oldu. Yenə də göstərici neqativdir, ancaq müqayisə etdiğdə tempin aşağı düşdüyüni qeyd etmək olar. Ancaq bunun özü də ölkə iqtisadiyyatı üçün kifayət qədər problemdir. İqtisadiyyat kiçilməkdə davam edir. Bu ilin yanvar ayında valyuta bazarında ciddi ajiotaj yaşanmışdı, manatın rəsmi məzənnəsi dollardır qarşısında 1.92-e qədər ucuzlaşmışdı. Bu da çox ciddi neqativ proseslərin olması ehtimalını qazılmaz edirdi. Ancaq Mərkəzi bank müəyyən addımlar atdı, iqtisadi aktiviliyin azalması və manat dövriyyəsindən müşahidə hesabına olsa da milli valyutanın sabitləşməsinə nail oldu. Artıq uzun müddətdir ki, manat 1.70 cıvarında sabitləşib. Bunun neqativ tərəfləri də var. Bu isə iqtisadi aktiviliyin azalması, real sektorun zəifləməsi, bankların kreditləşməni tamamilə dayandırmağa məcbur olmasıdır”.

İqtisadçının sözlərinə görə, bu il bank sektoruna ən böyük zərbəni Beynəlxalq Bank vurdu: “Neqativ hadisələrdən Beynəlxalq Bank etrafında baş verən son hadisələri göstərmək olar. Bu bank sektoruna və ümumi iqtisadiyyatımıza çox böyük zərbə oldu. Bu ölkənin iqtisadi imicinə də zərbə oldu və hazırlı gəden proseslərin neqativ doğru dəyişəyi haqqında beynəlxalq

si üçün işə başladı. Təəssüf ki, bununla bağlı həle də ciddi bir irəliləyi yoxdur. Ancaq xəritələrin qəbul olunması, islahat istiqamətlərinin müəyyən olunması ölkədəki iqtisadi problemlərin hökumət tərefindən daha dərindən dərək olunduğu göstərir”.

Natiq Cəfərli ilin növbəti 6 ayının iqtisadi proqnozları ilə bağlı da nikbin danışmadı: “Ötən ilin ilk 6 ayı ilə müqayisədə iqtisadiyyatın daralması davam edir, iqtisadi aktiviliyde, xarici ticarətde ciddi bir dəyişiklik yoxdur. Bir çox iqtisadi göstəricilərdə azalma var. Neftin qiyməti ilə paralel hasilatın azalması çox ciddi signallardır. Pozitiv bir hadisə kimə qeyri-neft ixracatında müəyyən artım müşahidə olundu. Kənd təsərrüfatı ixracatında 3 faizə yaxın artım var. Bunun ilin ikinci yarısında da davamlı olub-olmayacağını da müşahidə edəcəyik. Çünkü regionda baş verənlər, Türkiye-Rusya münasibətlərinin gərginləşməsi də bu prosesə təkan verirdi. İkinci yarım ildə bu tendensiya davam etsə, burada dayanıqlı əlde olunacaq. Ümumilikdə isə iqtisadiyyatda problemlər davam edir. İqtisadiyyatın kiçilməsi davam edir. Son 1 ayda neftin qiymətlərinin 20 faizə yaxın aşağı düşməsi, bu tendensiyasının davamlı olma ehtimalının yüksəkləşməsi ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında neqativ proseslərin dərinleşməsini, iqtisadiyyatın daralmasını özü ilə bərabər getire bilər”.

□ Nərgiz LİFTİYEVA



Xlor satan ağsaqqalın əhvalatı

Zamin HACI
 zaminhaci@gmail.com

Bir xlor satan ağsaqqal var. Üz-gözündən, bəyin-başından kasıbılığın, miskinliyin son həddi yağır. Sanarsan Maksim Qorkinin əsərlərindəki fəhlə, proletar obrazlarından biridir. 19-cu əsr rus əyalətində yaşayış təkərimli kəndlilər də bənzəyir, Oskar Şmerlinqin, Yozef Rotterin, Əzim Əzimzadənin "Molla Nəsrəddin" jurnalı üçün çəkdiyi rəsmiyyətlər də. Sözləşmiş, mullanəsərəddinçilərdən kiminsə (deyesən Əbdürəhim bəy Haqverdiyevindir) xatirelərində bu tiplər haqda maraqlı rəy var. Deyir biz jurnalda bu tiplərin rəsmini verirdik, bəziləri karikatura çəkdiyimizi, işiştirməyə yol verdiyimizi zənn edirdi, halbuki, bu adamlar Tiflisin, Bakının, İrəvanın, Şuşanın, Naxçıvan və Təbrizin küçərində dolan real insanlar, rəsmiyyətlər də onların sıfıtı idi. Qəribədir, bənər səhbəti İçərişəhərdə yaşayış rəssam, heykəltəraş Mirteymur bəydən də eşimmişəm. O da deyirdi ki, məzəli fiqurcuqlar şəklində düzəldiyi balaca adamları Baku küçələrində canlı müşahidə edib.

Bu uzun haşıyəyə bir əlavəm də edim, çünkü çoxdanndır ürəyimdə daşıyıram. Mənəcə, bizim "Molla Nəsrəddin" jurnalında böyük əməyi olan həmin 2 alman mənşəli rəssamı - Şmerlinq və Rotteri unutmağımız heç yaxşı hal sayılmamalıdır. Gərək onların xatirəsini yaşatmaq üçün nəsə etmiş olaydıq indiye qədər. Yoxsa elə alınır Əzimzadə özümüzüñkü olduğu üçün əziz sayıraq, almanın işə unutmuşuq. Bu da bizim multikultural mədəniyyət siyasetimə heç uyğun gəlmir. Misal üçün, Bakıda rumin bəstəkarı, yeri gələndə Azərbaycanla heç bir əlaqəsi olmayan İonesko-ya heykəl qoyulub, özü də 8-ci mikrorayonda. Tanımayan olsa 8-ci mikrorayonun bizdə nəsə klassik musiqi beşiyi-filan olmasına zənn edər.

Qayıdaq xlor satan kişiye, uca Kosmos köməyi olmuş, gör bizi haralara apardı çıxartdı. Görünür onun da uzaqdan gəlməsinin - xloru Sumqayıtdan getirməsinin sözün uzanmasına təsiri oldu. Düzü heç bilmirəm indi xlor Sumqayıtdan gelir, ya başqa yerdən. Təzəlikcə Naxçıvan sementi alandan sonra mən ölkəmizdən hər şey gözləyirəm. ("Bunu hansı yolla getirirlər" sualına saticı bəlkə də məzə üçün "Əşşı, Bakıda, Dərnəgül yolunda doldururlar" cavabını vermişdi). Hə, bax bu xlor satan ağsaqqal her dəfə qapımızı ele döyür, ele çırır sanki həyatdan bütün intiqamını almaq isteyir. Sanarsan ağır, pis qoxulu kanistrleri əzabla daşımاسının hirsini bizim qapıdan çıxməq fikrindədir. Bu baxımdan mən ona heç vaxt "qapını asta döy" deməyə ürək eləmirəm. Hərdən ağlımdan keçir ki, o qapını bayırdan çırpana mən də içəridən döyməyə başlayım. O üzdən, bu üzdən döyülen qapıların səsi bəlkə harasa çatdı, bəlkə kimsə bizi eşitdi. Ola bilməz ki, bu boyda kainatda biz tək qalaq. Bu sığnalı əvvəl-axır kimsə almalıdır.

Bir başqa variant da var. Düşünürəm ki, bəlkə bu ev xlor satan ağsaqqalındır, biz buranı zorla müsadirə eləmişik. Qanunsuz məskunlaşmışıq. Məcburi köçkünləmişik, bir milyon qaçqınlamışıq, nə bilim, kişinin evini dərginləmişik? Kişi hər dəfə evinin qapısını döyür, biz isə onu heç kandara, üzərinə hansısa çinlinin əyrim-üryüm hərflərə həkk elədiyi "Velkome" sözünün üzərinə buraxmırıq.

Bizdə xlor demək olar heç nəyə lazımlı deyil, ancaq mən hərdən ağsaqqaldan xlor alıram. Kişinin qaytardığı qalıq qəpiklərindən, nəticədə cibimdən bir müddət xlor iyi gelir. Cibim həmin vaxtlar çox təmiz olur. Çox vaxt isə qapının gözlüyündən ağsaqqalı izləyirəm. O yorğun və ümidiş halda pilləkən meydançasında dayanıb köksünü ötürür, sonra başqa qapıları döyməyə gedir. Bizim blokda onun hırslı çırpmadığı qapı yoxdur. Hami da bu na öyrəşib.

On beş gün qabaq başqa mənzilə köçdüm. İki bazardır xlor satan gəlmir. Ümid edirəm o sağ-salamatdır, siz də həmişə sağ-salamat olasınız.

Azərbaycana Rusyanın silahı yox, "dobro" su gərəkdir!

Dəqliq Qarabağ probleminin həlli hələ ki, böyük ölçüdə Rusiyadan asılı olaraq qalır. Kreml isə belə görünür, ixtilafın nizamlanmasının özünün prioritetləri sırasına salmağa tələsmir. Bu üzdən Azərbaycan istəsə də, istəməsə də, artıq üç ilden əvvəl Qərbin sanksiyaları altında olan Rusyanın daxilində və ətrafında cərəyan edən prosesləri, əlelxüsəs da Moskvadan Cənubi Qafqaz siyasetindəki gelişmə və korrekteləri diqqətlə izləmək zorundadır.

Bu arada ABŞ-in "kölgə keşfiyyatı" sayılan "Stratfor" özəl analitik şirkəti Kremlin yenidən hərbi planları ilə bağlı proqnozlarını açıqlayır. Proqnozlarda maraqlı detallardan biri kimi, qeyd edilir ki, az qala son 20 il ərzində ilk dəfə Rusyanın hərbi büdcəsi 5% ixtisar edilib. "Bu, o deməkdir ki, Kreml müdafiə sahəsində tələbatın prioritetliyinin müəyyənləşdirilməsi baxımdan çətin qərarlar verməyə məcburdur" - hesabatda bildirilir.

"Stratfor" analitiklərinə görə, maliyyə məhdudluğu səbəbi ilə Rusiya öz gücünü daha dəqiq nizamlamalı və dənizlə bağlı iddialardan əl çəkməlidir. "Bütün qüvvələr cənub və qərb hərbi dairələrində cəmləşdiriləcək. Həmin qüvvələr isə Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdedərlər", - deyə proqnozlarda vurğulanır. Yeni səhbət həm də Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionuna Rusyanın artan diqqətdən gedir.

Lakin Rusyanın öz müdafiə xərclərini son 20 ildə ilk dəfə azaltmaq məcburiyyətində qalmasının əslində ölkəmizə, Qarabağ məsələsinə daha çox dəxli var. Səhbət nədən gedir?

Əvvəla, müdafiə xərclərinin azalması Rusyanın bütçə gəlirlərinin azalmasının neticəsidir. Məsələ ondadır ki, Azərbaycan Rusyanın əsas silah alıcılarından biridir. Silah satışından gələn gəlirlər isə beynəlxalq sanksiyalar üzündə iqtisadiyyatı çətin duruma düşən Rusyanın bütçəsində əhəmiyyətli yer tutur. Demək, bu həssas dönmədə Kreml üçün silah bazarını qoruyub saxlamaq və genişləndirmək prioritet kimi ortaya çıxməqla yanaşı, Azərbaycan kimi ənənəvi silah alıcılarının Rusiyadan ötrü önemi də artıb.

Məlumdur ki, Azərbaycan başqa dövlətlərən də silah və hərbi texnika alır. Deməli, Rusyanın öz bütçəsini artırmaq üçün həmin dövlətlərlə daha sərt rəqabətə girəcəyini (burası enerji bazarı uğrunda rəqabətin kəskinleşməsini də əlavə



musavat.com
Togru İsmayıll

Kreml üçün Bakının önəmi artır - yeni "aprel əməliyyatı" üçün fırsat

İşgalçını sülhə məcbur etməkdən ötrü daha bir şans yarana bilər; "Stratfor"un Rusiya ilə bağlı proqnozlarda maraqlı Qarabağ gözləntisi; **politoloq: "Ermənistən öz kritik sonluğunu yaxınlaşdırır..."**

eləmək olar), nəticə etibarilə onda böyük müharibənin olmasında maraqlı deyil. Qalır öten ilin aprelindəki kimi lokal müharibəyə "dobro" vermək. Bu "dobro" ilə Moskva həm Bakının "könlünü ala" və sadıq silah alıcısı kimi Azərbaycanı silah bazarında özü üçün qorumuş oları, həm də ara-sıra cıziğindan çıxıb Rusiyani şəhərə qulaq burması olardı. Eyni zamanda lokal müharibə zamanı sıradan çıxan hərbi texnika və silahların yerini doldurmaq baxımdan yene məhz Rusyanın özünə ehtiyac yaranmış oları.

Bu yerde Kremlin tanınmış ideoloqlarından olan Aleksandr Proxanovun öten həftə Bakıya etdiyi səfər çərçivəsində dediyi bir ifadə yada düşür. Proxanov bildirmişdi ki, öten ilin aprelində Azərbaycan Dağlıq Qarabağı qaytara bilərdi. Hərgah, hamı bilir ki, buna əsas engel elə Rusyanın özü olaraq qalır.

Bəs, bu dəfə necə, Rusiya hansı yolu seçəcək, Bakıya "yaşıl işq" yandıracaqmı? Əsas sual da budur.

 "Ermənistən sülhə köklənmədiyi və sonsuz silaqlıqları ilə eskalasiyaya üz tutduğu şəraitdə efsus ki, ön cəbhədən sülh qoxusu gəlmir". Musavat.com-un məlumatına görə, bunu politoloq Tofiq Abbasov konflikt ətrafında sülh və müharibə şanslarını minval.az saytına şərh edərkən deyib.

Ve bu sonluq şübhəsiz ki, Rusiyadan ötrü önemi artıraqda olan Bakının Moskvadan silahdan daha çox, "dobro" almasından keçir. Belə bir "xeyir-dua" niyə də verilməsin ki? Əksər analitiklərə, o cümlədən az önce dünyasını dəyişmiş ünlü amerikalı politoloq və sovetoloq Zbignev Bžižinskiyə görə, Cənubi Qafqazda Ermənistən yox, Azərbaycan lazımdır.

□ Analitik xidmət

Ötən həftə erməni işğalı altında olan Qarabağ qanunsuz səfər edən və Azərbaycanın bütövlüyünü qarşı çəğrişlər səsləndirdiyi üçün Belarusda tutularaq ölkəmizə getirilən bloger Aleksandr Lapşinə bağlı məhkəmə istintaqına start verildi. Baki Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə dövlət ittihəmcisi ittihəm aktını elan edib. Elan olunmuş ittihəm üzrə Aleksandr Lapşin özünü təqsiri bilmediyini deyib.



Məhkəmə ona sərbəst ifadə vermesini təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib. Dövlət ittihəmcisinin suallarını cavablaşdırın A.Lapşin bloger olduğunu, turist kimi iki defə Qarabağ səfər etdiyini deyib. Dövlət ittihəmcisinin "işğal altında olan ərazilərin Azərbaycana məxsus olduğunu bilirdiniz" suallına cavabında A.Lapşin "O ərazilər Azərbaycana məxsusdur" deyib: "Həmin ərazilərin Azərbaycana məxsus olduğunu internet vasitəsi ilə öyrənmişəm. Onda bildim ki, Azərbaycan torpaqları Ermənistən tərəfindən işğal olunub. Qarabağda gedənə Azərbaycan tərəfənən heç bir müraciət etmemişəm. İşğal olunmuş ərazilərdə olarkən otelde qalmışam. Heç kimlə əlaqə saxlamamışam. Məni

Qarabağda müşayiət edən qara saçlı şəxs idi. Orada olarken Ermənistən tərəfinin rəhbər şəxslərindən heç kəsle görüşməmişəm. Səfərim barədə məqalelər yazmışam. Öz turistik təessüratları yazmışam. Hər iki xalqa hörmətim var. Həmin videoları mən və digər şəxslər də çəkib. Özümüz çəkmədiyim videolarda görüntülərdə varam. Həmin vaxt Georgi Artyonov və onun həyat yoldaşı Yuliya da yanımda olub. Men yazılarimdə Dağılıq Qarabağı coğrafi ərazi kimi göstərmışəm. Hər bir münaqişəli zonalarda xüsusi qeydlər etmişəm. Həmçinin bir çox ölkələrdə - Suriya, Əfqanistan, Kosova, Qətər, Abxaziya, Osetiya da olmuşam".

Məhkəmənin növbəti icası bu gənə - iyulun 3-nə təyin edilib.

Yəhudidən bloggerin məhkəmədəki ilk ifadəsi etiraz doğurdu

Akif Nağı: "Lapşin səmimi deyil, ağ yalan danışır"



Bəs A.Lapşinin məhkəmədə ilk ifadəsi səmimi qəbul edilir? Bu cür ifadələr Azərbaycanı qane etməlidir ve onun barəsində çıxarılaçaq hökume necə təsir edə bilər?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı: "Yeni Müsavat" a bildirdi ki, Lapşin ifadəsində səmimi deyil, ağ yalan danışır: "Çünki onun məlumatsız olması mümkünsüz idi. İstər bloger, istər deputat, istər mədəniyyət işçisi qismində Dağılıq Qarabağ səfər edənlərin heç biri təsadüfen o əraziye getmir. Onların səfərləri hamısı öncə-

dən xüsusi erməni mərkəzləri tərəfindən təşkil olunmuş səfərlərdir. Belə şəxslərin səfərinin maliyyəsini də ermənilər ödəyir. Lapşin de şübhəsiz ki, bu qayda ilə səfər etmişdi ve öncədən dəqiq bilirdi ki, getdiyi ərazilər ermənilər tərəfindən işğal olunub və o ərazilər Azərbaycanındır. Ermənilərin Lapşin kimi adamların Qarabağ səfərlərini təşkil etməsi Dağılıq Qarabağdakı qondarma rejimindən dünyada təbliğini aparmaq üçündür. Təsadüfi deyil ki, Lapşin də məhz bu təbliğati aparırdı. İndi məhkəmədə ifadəsi özünü təmizə çıxarmaq üçündür. Ola bilsin ki, vəkili belə danışmasını məsləhət edib, müdafiəni o şəkilde qururlar. Lapşin ifadəsi inandırıcı deyil və məhkəmə də ona inanmamalıdır. Amma Lapşin sahvinə etiraf edirə, Dağılıq Qarabağın və səfər etdiyi digər torpaqları işğal olunduğunu, Azərbaycanın əraziləri olduğunu etiraf edirə, bu, yüngüləşdiricili hal kimi nəzəre alınmalıdır. Amma şübhəsiz ki, məhkəmənin işinə qarşı bilmərik. Lapşin

Azərbaycan qanunlarını pozub və yeqin ki, buna uyğun da cəzalandırılacaq. Çünkü bu cür adamlara qarşı sərt cəza tətbiq olunmalıdır ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər eden və qondarma separatçı rejimi təbliğ edən digər şəxslər üçün ibret olsun. Ona görə də Lapşinə barəsində açılmış cinayət işləri üçün nəzərdə tutulan cezanın sərt formasında cəza kəsilməlidir".

Qeyd edək ki, Lapşinən həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayışın digər şəxslərə cinayət eləqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. Lapşin özüne mexsus <http://puerrto.livejournal.com> səhifəsində seyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistən yanaşı, Dağılıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-ci

il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməkə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağrıqlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. 2016-ci ilin dekabrında A.Lapşin Belarusda həbs edilib. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub. Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağrıqlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihəm olunur.

□ Etibar SEYİDAĞA

"Rusiya Azərbaycana da "İsgəndər" sata bilər"



Zahid Oruc: "Bu silahları almaqla Rusiya neytral mövqeyini ortaya qoyar, Bakının hərbi çəkisi artır, beynəlxalq güclər masa ətrafına gətirlər"

"Belarus yaxın zamanlarda Rusiyadan "İsgəndər" zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirə bilər". Report "RIA Novosti" yə istinadən xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfiri Igor Petrişenko məlumat verib.

Onun sözlərinə görə, həzirdə Belarusda əsas zenit-raket kompleksi kimi "S-300" sistemləri istifadə olunur. O elave edib ki, "S-400" və "İsgəndər" raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilməsi sistemlərin olması baxımdan nəzərdən keçirilə bilər.

Belarus səfirinin bu sözləri Azərbaycanın da şimal qonşumdan bu silahlara ala biləcəyi, eləcə də, alarsa ölkəmiz adına ne kimi müsbət nəticələrinin ola biləcəyi kimi məsələləri gündəmə gətirib. Hərbi



ekspertlər silahın əhəmiyyətindən söz açaraq, rəsmi Bakının bu istiqamətdə hərəkətə keçməyə çağırırlar. **Deputat Zahid Oruc** "Yeni Müsavat" a açıqlamasında "İsgəndər" zenit-raket komplekslərini almaq üçün Azərbaycanın şanslarının kifayət qədər yüksək olduğunu bildirdi: "İsgəndər" raketləri gerçəkdə böyük əhəmiyyəti, da-

və onun limiti nə zaman bitir. "İsgəndər" rakətləri Cənubi Qafqazın əhəmiyyətini necə dəyişə bilər? Bu çox ağır bir sualdır. Razılışmaq lazımdır ki, hər bir silahın özünəməxsus üstünlükleri var. O cümlədən, müyyən obyektləri və yerləri dağıtmak üçün də "İsgəndər" rakətlərinin əhəmiyyəti danılmazdır. Bununla yanaşı, bunun siyasi, humanitar riskləri kifayət qədər böyükdür. Kütəvi qırğın silahları sırasında belə rakətlər gerçək dən təhlükəli silahlardır kimi beynəlxalq məqyasda qəbul olunmalıdır. Rusiya bu silahlardan konkret hədəf müəyyən etməklə öz gücünü beynəlxalq aləmdə səbüt edib. Biz də da im təhlükə qarşısındayıq. Bele güclü və vurma bucağı 350 kilometrən yuxarı silahlara malik olmalıdır. Bu da hazırlı halda "İsgəndər" silahlarıdır. Azərbaycanın belə silahlara

çox yüksək səviyyədədir. Artıq Bakının güclü silahlara malik olmasını Kremlin çevrəsindən strateqlər özlərinə təhlükə sayırlar. Çünkü 90-ci illərdən fərqli olaraq, ölkəmiz anti-Rusiya bloklarında yer almır.

Deputat onu da qeyd etdi ki, bu silahlardan Rusiya tərəfindən Azərbaycana satılması Dağılıq Qarabağ münaqişəsində düşmən ölkə üçün əkindirici amil ola bilər: "Silahları almayıüz Rusyanın neytral mövqeyini ortaya qoyar, Bakının hərbi çəkisi artır, beynəlxalq güclər masa ətrafına gətirlər. Bu rakətin əlbette coğrafiya üçün əhəmiyyətini yaxşı anlayıram. Unutmamalıq ki, Naxçıvandan İrevana cəmi 42 kilometrdir. Ermənilər bəzən Bakını Azərbaycan əraziləri olan Dağılıq Qarabağdan deyil, digər əraziləri üzərindən təhdid edirlər. Hava hücumları baxımından Rusiya "İsgəndər" rakətlərini regionda ən çox vər biləcəyi ölkə Azərbaycandır".

□ Cavanşir Abbaslı

Xəbər verdiyimiz kimi, president İlham Əliyev 2017-ci il fevralın 10-da "Penitensiər sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzalayıb. Sərəncam cinayət-hüquq siyasetinin liberallaşdırılması istiqamətdində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Program xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirməsini təmin etmək məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasetinin humanistləşdirilməsi məqsədilə sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib. Təkliflər hətəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsinə ötən həftə prezident parlamente göndərilib.

Cərimələr artır, xırda cinayətlərə görə həbslər olmayıcaq

Təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümmülikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğ 5 dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Təkliflər qəbul edilsə bir çox əməller cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyaların alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altındadır saxlanılmışından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativləri olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda al-

ternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu. Yeni müyyəyen edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olmalıdır.

Cinayət Məcəlləsinin ümmülikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməye

Qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nezərdə tutulmuş sanksiyalar teftiş edilərək 80-dən artıq cinayətə görə müyyəyen edilmiş azadlıqdan məhrumetmə cəzasının məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olmalıdır.

Dələduzluq edən zərəri və cəriməni ödəyib həbsə getməyəcək

rında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərəkmiş şəxslə barədən azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Narkotikdən istifadəyə görə ilk dəfə tutulan məcburi müalicəyə göndəriləcək

se yalnız bir dəfə verilir. Müalicədən yayının şəxslər cinayət məsuliyyətine bağlı məsələlərin iqtisadi tərefinində həllini tənzimləyir: "Bu təklifin qəbulu Azərbaycan türmələrinin boşaldılmasına xidmət edəcək. Azadlıqdan məhrumetmə dövlətə heç də ucuz başa gelmir. Xırda cinayətlərə görə həbslər olmayaq, türmələr boşalacaq, Penitensiər Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibində ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq, böyük neza-

Ekspertin sözlərinə görə, cəza siyasetinin humanistləşdirilməsi cəza ilə bağlı məsələlərin iqtisadi tərefinində həllini tənzimləyir: "Bu təklifin qəbulu Azərbaycan türmələrinin boşaldılmasına xidmət edəcək. Azadlıqdan məhrumetmə dövlətə heç də ucuz başa gelmir. Xırda cinayətlərə görə həbslər olmayaq, türmələr boşalacaq, Penitensiər Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibində ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq, böyük neza-

Azərbaycan hakimiyəti

türmələri boşaldır

Penitensiər sahə inqilabi dəyişikliklər ərəfəsindədir; ekspert: "Cəza siyasetinin humanistləşdirilməsi çoxdan gözlənilirdi"



alternativ olan cərime və digər cəzalar daxil edilib.

Cinayət etmiş şəxsə həbs göndərilməyəcək, əvvəzdən nəzarət bilərzikləri daşımazı olacaq

Təkliflər qəbul olunarsa, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməsi şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail oluna-

caq. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin üzərinə elektron nəzarət vəstələri yerləşdiriləcək və onların yerdeyişmələri daim monitörinq olunacaq.

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fealiyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətə qanunvericiliyik liberallaşdırılıb. Bu sahədə törədilən əməllərin ictimai təhlükəlliyyi eksər hallarda

maddi ziyanın vurulması ilə əlaqədar olur. Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətməş şəxslər vurulmuş ziyanı tamaamilə ödədikdən sonra eləvə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (*bəzi cinayətlərə görə iki misli*) miqd-

da tutulmuş konseptual məsələlərdən biri də cinayət qanun-

vericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətməş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düşər olmuş şəxslər stasionar qaydada tibbi xarakterli məbərə müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyət dən azad edilmək imkanı şex-

ian dəyişikliklərin labüdüyü haqqda illərdir ki, müzakirələr aparılırdı. Layihəni iki aspektdən dəyərləndirmək olar: "Həqiqətən də layihənin ilk məqsədi Cinayət Məcəlləsini hümanistləşdirməkdir. Azərbaycanın Cinayət Məcəlləsi digər dövlətlərin müvafiq məcəlləsi ilə müqayisədə çox sərttdir. 200-300 manata görə vətəndaş məhkum edilir, 7-8 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olurdu. Halbuki, belə bir cəza siyaseti dövlətə də, vətəndaşa da ziyan vurmaqdan başqa məqsəd daşırmır. İnsanları ən kiçik cinayətə, səhvə görə azadlıqdan məhrum edilməsinə yol verən Cinayət Məcəlləsidir. Vətəndaş həbsə alınandan sonra ilərinə itirir, ailəsində təcrid olur, özündən daha çox ailəsi əziyyət çəkir. Halbuki her kəs səhv edə, xətaya yol verə bilər. Qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da şer-böhtənə həbs edilənlər də var. Vətəndaş xırda bir cinayətə görə həbsə düşür, illərini orada keçirir və azadlığı çıxandıqdan sonra özünü daha çox cinayətkar hiss edir. Halbuki, həmin vətəndaş məhkum etməmək olardı. Onu digər cəzaya məhkum edib islah olunmasına yol açmaq olardı. Xırda iqtisadi cinayətlərdə vətəndaş vurmağı ziyani, üstəlik cəriməni ədəyir, ödəyə bilmirsə belə, icbari işlər verməklə islah olunmasına şərait yaratmaq olar".

Ə.Həsənov 100-200 manata görə həbsi dəhşətli hal sayır: "Bu Avropa standartlarına, qabaqcıl təcrübəyə uyğun deyil. Dinimizə görə də acliq qarşısında oğurluq edənlərə cinayətkar kimi baxılmamalıdır. Yəni xırda cinayətlərə görə çox sərt cəzalar olmalı deyil. Azərbaycanda həbsxanalar, cəzaçəkmə müəssisələri heç vaxt olmadığı qədər mehkumlarla doldurulub. Əlbettə ki, həbsxanaları, cəzaçəkmə yerlərinin boşaldılmasına çox böyük ehtiyac var. Bu baxımdan cəza siyasetinin humanistləşdirilməsi təklifi təqdirəlayıqdır".

□ E.MƏMMƏDƏLİYEV



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağ danışqlarında durğunluğun nə qədər sürəcyi hələ ki bəlli deyil. ATƏT-in Minsk Qrupu həmsədrlerinin bölgəyə ötən ay etdikləri səfər de ni-zamlama prosesində müsbət dəyişikliyə gətirmədi. Vəsítəçilər növbəti dəfə münaqişə tərəflərini atəşkəs rejimini riayət etməyə çağırın bayanat yaymaqla işlərini bitmiş hesab etdilər.



Sühl danışqları faktiki, dondurulmuş vəziyyətdə ikən əlbəttə ki, atəşkəsi saxlamaq qat-qat çətinidir. Çünkü defələrlə vurğuladığımız kimi, istenilən sülhün alternativi mühərbiyədir.

Bu arada Azərbaycan və Ermənistan xarici işlər nazirleri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında iyulun 11-de görüş keçirilmişinin mümkünüy haqda Ermənistan XİN başçısına istinadla xəbər yayılıb. Xatırladaq ki, iki ölkənin XİN başçıları sonuncu dəfə aprelin 29-da Moskvada, Rusiya xarici işlər naziri Sergey Lavrovun vəsítəciliyi ilə bir araya gəlmişdilər. Lakin o vaxt da görüş neticəsiz başa çatmışdı. Çünkü tərəflərin mövqeyi bir-birinə diametral zidd olaraq qalır.

"Nazirlərin bu görüşündən də biz çox ciddi neticələr gözləyə bilmərik. Çünkü görüşdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi üçün hər hansı həll dəsturu tapmaq deyil". Bu sözü Axra.az-a açıqlamasında **politoloq İlqar Vəlizadə** iyulun 11-de Avstriyanın Mauerbach şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi mərasimi çərçivəsində təşkil ediləcək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici işlər naziri Eduard Nalbəndyanın görüşünü şərh edərək bildirib.

Politoloq görüşün ATƏT çərçivəsində təşkil ediləcəyi vurğulayıb: "Bu görüş ATƏT çərçivəsində keçiriləcək, əsas təşəbbüskarı da ATƏT-e cari sədrlik edən Avstriyadır. Avstriya xarici işlər naziri təşkilat çərçivəsində münaqişəli ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirir.

Qarabağ



Atəşkəs limiti: onu vəsítəçilər yox, Bakı müəyyən edir

"Ən pis sülh müharibədən yaxşıdır" deyimi sınaqla Üz-üzə; separatçı rejim daha bir qanunsuz "seçkiyə" hazırlaşır - kövrək sülhə növbəti təhdid...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşü Avstriya tərəfinin münaqişə ilə yaxından tanışlığına xidmət edir. Onu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan proseslərə aid etmek düzgün deyil. Avstriyanın münaqişə ilə yaxından tanışlığı məqsədi daşıyan görüş həm də bu ölkənin konflikte münasibətinin formallaşmasına xidmet edəcək. Neticədə danışqların daha mehsuldar olmasi üçün ATƏT-in hansı istiqamətlərdə addımlar ata biləcəyi müəyyənləşəcək".

Belə görünür ki, artıq bir il-dən çoxdur reallaşmayan prezidentlərin görüşünü daha bir dəfə təşkil etmək asan olmayıcaq. Bunun da əsas səbəbi aparıcı vəsítəçi dövlətlər olan Rusiya və ABŞ arasında məsələ ilə bağlı yekdilliyyin olmasına, əksinə, iki ölkə arasında münasibətlərin son vaxtlar da-ha da gərginleşməsi, nəticə etibarilə də işgalçi Ermənistən özünü daha arxayın və cəzasız hiss etməsidir.

Yaranmış vəziyyətdə təbii ki, münaqişə zonasında yeni müharibə riskiarmaqdadır. Bu haqda neçə vaxtdır yerli və xarici siyasi və hərbi ekspertlər, "beyin mərkəzləri" xəbərdarlıqlar etməkdə, SOS siqmali verməkdədirler. Bir şey dəqiqdir ki, ərazisini 20 faizi işgal altında olan Azərbaycan yeni partiya silahları ve döyüş sistemlərini heç de vitrine qoymaq üçün almir. Həmçinin, təkbaşına və qardaş Türkiyə ilə birgə maksimum döyüş şəraitinə yaxınlaşdırılmış hərbi təlimləri də boşuna keçirmir, yeni hərbi zavodları boşuna açır.

Bunu əlbəttə ki, bizim əsas silah tədarükçülərimizdən biri kimi Rusiya da yaxşı

bilir. Kreml onu da yaxşı bilir ki, onun satellit Ermənistanın arxasından çekilməsi yetər ki,

Bakı konflikti qısa zamanda, hərbi güc ilə öz xeyrinə çözüsün. Təessüflər olsun ki, Rusiya nə problemin dinc vəsítərlə həllinə ciddi təşəbbüs göstərir, nə də işgalçi ölkənin layiqli cəza almasına imkan verir. Bu da belə bir qənaeti möhkəmlədir ki, Moskva ümumiyyətlə, Dağlıq Qarabağ konfliktinin hər hansı şəkildə həllində maraqlı de-

bilir. Kanın Qarabağla bağlı yanaşması da hələ dəqiqləşməyib.

Bütün bunlar əlbəttə ki, Qarabağ danışqlarını daha da qəlizə salan faktorlardır. Tez-tez deyirlər ki, ən pis danışqlar belə müharibədən yaxşıdır. Belə də. Amma və lakin Qarabağ danışqlarında vəziyyət indi pisdən də betərdir. İkinci yandan, davamlı neticəsizlik özü də sonsuz süre bilməz və gec-tez partlayışa gətirəcək. Bunu proseslərin məntiqi diktə edir.

Ən önəmlisi, ister vəsítəçi güclər olsun, isterse də işgalçi Ermənistan, hamı ciddiyə almalıdır ki, Azərbaycan sənəzadək işgal rejiminə dözmək niyyətində deyil. Və atəşkəs dözüm limitini də indi nə Er-

mənistən müəyyən edir, nə də həmsədr dövlətlər.

Onu torpaqlarının 1/5-i işgal altında olan Azərbaycan müəyyənəşdirir. Azərbaycan prezidenti İlham Əliyev bu xüsusda ötən ay Şirvan şəhərində hərbi zavodun açılışı zamanı bir dağə bəyan edib ki, Qarabağda müharibənin yalnız birinci mərhəlesi bitib.

Bu, o deməkdir ki, düşmən tərefinin arxayıncılığına heç bir əsas yoxdur. Hələlikse, separatçı rejim nisbi sakitlikdə isti-



fadə edib "legitimlik oyun"unu davam etdirir. Belə ki, son məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özüne yeni rəhbər seçməye hazırlanır (Report).

Bununla bağlı işgalçi rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlündə qondarma rejiminin "parlament"i yeni "president" seçəcək.

Onun sözlerinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başlıq edəcək, ondan sonra isə qondarma rejimə başlıq edəcək, onda-n sonra isə qondarma rejim "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək.

Xatırladaq ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin neticələrini tanır. Di gəl, "miatsum" arzusu ilə yaqcamaqdan bezməyə erməni tərəfi hələ də Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin qurulacağına nəyəsə ümidi edir.

Belə bir şey heç vaxt olmayaq. Bunu gözleyənlər, Azərbaycan prezidentinin de-di ki, boşuna gözləyirlər. Neca ki, 29 illik münaqişə tarixində belə şey olmayıb. Ötən az qala, 3 on illik zaman kəsiyi gərək ki, ermənilərə çox şey deməli idi.



Rusiya və Türkiyə "saatları tutusdurur"

Kenan RÖVŞƏNOĞLU

Bazar günü Türkiye prezyidenti Recep Tayyib Erdoğan İstanbulda Rusyanın müdafiə nazirini Sergey Şoyqunu qəbul edib. Görüş məşhur Tarabya sarayında baş tutub, əsas müzakirə mövzusu isə təbii ki, Suriyadır. Yeri gəlmışkən, Türkiyə və Rusiya prezyidentləri iyunun 30-da telefonla danişaraq Suriya münaqişəsini müzakirə etmişdi.

Məsələ ondadır ki, iyunun 4-5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İranın vasitəciliyi ilə növbəti Suriya danışıqları başlayacaq. Artıq Moskva və Ankara Astanaya Suriya mövzusunda yeni və razılaşdırılmış konkret həll variantı ilə gedir. Sergey Şoyqunun İstanbulda gəlməmişdən əvvəl Moskvada Putinin qəbulunda olması və bu zaman əlindəki qalın qovluq obyektivlərdən yayınmayıb.

Belə görünür ki, İstanbul görüşü Astana toplantısı öncəsi son razılaşdırma və ya başqa deyimlə, "saatların tutusdurması" olacaq. Yeri gəlmışkən, Erdoğan və Putin iyunun 7-8-də Almaniyanın Hamburq şəhərində keçirilən G-20 sammitində görüşəcəklər. Şoyqunun tələsik İstanbulda uçaraq bazar günü Erdoğanın qəbulunda olması heç şübhəsiz, Suriya məsələsində əldə olunacaq razılaşmalarla bağlıdır. Çünkü bölgədə veziyət hər keçən gün dəyişir, Astanada ehtimal olunan razılaşma Suriya münaqişəsində həlledici əhəmiyyət daşıya bilər və bir sırə mühüm addımların atılması ilə neticələnə bilər. Bu addımlar və ehtimal olunan fəaliyyətləri isə aşağıdakı kimi sıralamaq olar.

Rusya, Türkiyə, ABŞ və İranın əldə etdiyi razılaşmaya əsasən, Suriyada 4 atəşkəs zonası yaradılıb. Bunlardan birinci Rusya və İranın nəzarətində olan Dəməşq və ətrafi, Türkiyənin nəzarət edəcəyi İdlib və ətrafi (islamçı və dünyəvi müxaliflər), Hama şəhərinin cənubu və Hums şəhərinin şimal əraziləri (müxaliflər) və nəhayət cənubda Dəra və ətrafında isə ABŞ və İordaniya güclərinin nəzarətində olacaq.

Artıq Türkiyə ordu birləşmələrinin İdlibə gəldiyi və bölgədə atəşkəsin təmin olunmasına nəzarət edəcəyi deyilir. Bu anlaşma qüvvəyə minərsə, o zaman tezliklə müttəfiq ölkələr tərəfindən terror qruplaşmalarının leğvi, Suriyada möhkəm atəşkəsin bağlanması və rabitənin bərpa olunması, mühəsirə bölgələrinə yardımçıların çatdırılması, ən əsası isə əsas sülh danışıqlarının başlaması gündəmə geləcək. Hələlik ilkin mərhələ başlayıb, atəşkəs imzalanıb və bölgələr müəyyən olunub. Bundan sonra faktiki olaraq kürdlər Türkiyənin Suriya ilə sərhəd qonşusu olacaq. Bu isə Ankaranı təhdid edir.

Suriyada hələlik tərəflərin anlaşıduğu terror teşkilatları İŞİD, "ən-Nusra" ("Şamın Fəth Cəbhəsi" - "əl-Qaide"nin Suriya qolu) və PKK-nın Suriya qolu olan YPG-dir. Maraqlıdır ki, ABŞ hazırda YPG ilə birlikdə Raqqaya əməliyyat həyata keçirərək, Türkiyə bu teşkilati terroru hesab edir. Çünkü YPG hazırda Türkiyə ilə sərhəd ərazilərə nəzarət edir və İŞİD-in elindəki digər ərazilər geri alınmışdan sonra faktiki olaraq kürdlər Türkiyənin Suriya ilə sərhəd qonşusu olacaq. Bu isə Ankaranı təhdid edir.

Görünən odur ki, Türkiyə barışmaq istəmir. Türkiyə mediası yazır ki, Ankara Suriyada ikinci hərbi kampaniya hazırlaşır. Bu dəfə hədəf kurd silahlıları olacaq. Çünkü hazırda "Fırat Kalkanı" əməliyyatından sonra Suriyanın şimalında İŞİD-dən təmizlənən bölgə kurd bölgəsini bölüb. Ehtimal olunur ki, bu dəfə əməliyyat Azez şəhərindən qərbə doğru Afrin, Tel Rifat bölgələrini azad etməyə çalışacaq. Son məlumatlara görə, artıq ruslar da Afrindəki qüvvələrini geri çekib. Bu isə Rusiya və Türkiyə arasında kurd məsələsində anlaşmanın olduğunu işarədir. Görünür ki, Türkiye razılaşma müqabilində kurd məsələsində Rusyanın dəstəyini almağa nail olub.

Ancaq gedisət göstərir ki, Rusya və Türkiyənin anlaşmasına qarşı ABŞ və ərəb müttəfiqləri cəbhəsinin ciddi təxribatları qəçilməzdır. Ötən gün Dəməşqdə baş verən terror nəticəsində 9 nəfər ölüb 10-dan çox insan yaralanıb. Mümkündür ki, qarşidakı günlərdə atəşkəs bölgələrində bu şəkilde terror hücumlarının sayı artınsın.


İŞİD lideri Əbübekr əl-Bağdadinin növbəti dəfə ölüm xəbəri yayılıb. İyunun 29-da İran Dövlət Radio və Televiziyasının internet saytında əl-Bağdadinin ölümünün fotoları göstərilib. Bununla da televiziya Bağdadının öten ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr neticəsində məhv edildiyini təsdiqleyib. Həmin gün İran dini lideri Seyid Əli Xəməneyinin "Quds" xüsusi təyinatlı briqadasındaki nümayəndəsi Əli Şirazi Bağdadının öldürülməsi xəbərini vermişdi.

Qeyd edək ki, İŞİD liderinin "oldü" xəbəri bir neçə dəfə yayılıb. Ancaq öten illərdə bu xəbərlər təsdiqlənməyib. İyunun ortalarında isə Rusiya Müdafiə Naziri mayın 28-də Raqqada həyata keçirilen hava zərbələri zamani Bağdadının öldüyü xəberini verib. Həmin vaxt Bağdadi ilə birlikdə daha 300 terrorçunun öldürdüyü bildirilsə də, ilk vaxtlar Moskva bu məlumatı "güclü ehtimal" kimi verirdi.

Ancaq iyunun 29-da İran rəsmi şəxsləri Bağdadının ölümünü təsdiqleyen açıqlama yaddılar. Maraqlıdır ki, Bağdadının ölüm xəbəri məhz İŞİD "xilafət" elan etdiyi Mosul şəhərinin İraq ordusu tərəfindən geri alındığı gün yayıldı. Hələlik bu məlumatların nə qədər mötəber olduğunu və nə qədər həqiqət olduğunu demek çətindir. Çünkü qeyd etdiyimiz kimi, dəha əvvəl də bir neçə də Bağdadının ölüm xəberləri yayılıb, ancaq bütün xəberlər sonradan müəyyən bir müddətdən sonra təkzib olunub. Hələlik qruplaşmanın özünün təsdiq etmədiyi və ya qəti dəlillərlə sübut olmadıqca İŞİD liderinin həqiqətən öldüyü qənaətinə gəlmək çətindir.


Amma bu dəfə İŞİD liderinin öldüğünü təsdiqleyen daha bir işarə İŞİD-in özündən gelib. İraqın yerli "Sumariya" telekanalı Telefer şəhərində İŞİD-in cüümə namazına rəhbərlik edən Əbu Kuteybə adlı şəxsin namaz zamanı Bağdadının adını çəkərkən ağladı xəberini verib. Telekanal yerli mənbələrə istinadən bildirir ki, Bağdadi ilə qohumluq əlaqəsi olan Kuteybə Cümə xütbəsi zamanı Bağdadının adını çəkərkən gözləri yaşarib və bir mündət hıçırın ağlayıb. Yerli mənbələr bunun Bağdadının öldüğünü təsdiqleyən əlamət kimi qiymətləndiriblər. Qruplaşma isə hələlik Bağdadi mövzusunda susqunluğunu qoruyub saxlayır.

Bu hadisə və iyunun sonunda baş verənlər İŞİD-in taleyində ciddi hadisədir. Bağdadının ölüm xəbəri və eyni gündə İŞİD-in "paytaxtı" Mosulun İŞİD-dən geri alınması terror şəbəkəsinin İraq macərasının sonu hesab oluna bilər. İŞİD artıq Mosul, ondan əvvəl isə əsas "galası" hesab olunan Tikrit, Felluca kimi şəhərləri itirib. Hazırda mühərabədən əvvəl 150 min əhalisi olan Teləfafer şəhəri istisna olmaqla İŞİD-in elində böyük şəhər yoxdur. Ancaq bu heç də qruplaşmanın sonunun gəldiyi mənasını vermir, təcrübə göstərir ki, bu cür qrupların sıradan çıxmazı daha çox siyasi şərtlərlə əlaqəlidir. Amma başqa



Bagdadının ölümü İŞİD-i parçam-parça etdi

Zəifləyən terror qruplaşmasının bundan sonrakı taleyi qaranlıq qalır



İŞİD təkfirçi ideologiyaya versiyalar da var. Bunlardan biri də İŞİD-in yeni münaqişə bölgələrində ortaya çıxmazı ilə bağlıdır.

Bunlardan biri də Mərkəzi Asiya və ya Əfqanistandır. Son bir ilde Əfqanistanda İŞİD xeyli feallaşır, bir sıra əraziləri əla kçəkir. Ötən ay isə qruplaşma Əfqanistanda şimalında Türkmenistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Derzabe rayonunu əle keçirib. Yəni artıq qruplaşma Türkmenistan, Orta Asiya sərhədlərinə yetişib. MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov isə öten həftə BMT-də çıxişi zamanı deyib ki, Əfqanistanda-Pakistan, Suriya və İraqdakı silahlı münaqişelərde istirət edən Azərbaycan, Qazaxıstan, Qırğızistan, Rusiya, Tacikistan və Özbəkistan vətəndaşları real hərbi hazırlıqlanın ardından artıq MDB ərazisində qayıtmaga başlayıblar. Rusiya rəsmisi deyib ki, terrorçular sayesində Şimali Qafqaz, Azərbaycan və Mərkəzi Asiyadakı İŞİD hücreləri güclənib. Hazırda MDB əlkələrinin 7 min vətəndaşının terrorçu və ekstremist qruplamalara üzvlüye görə axtarışda olduğunu, onlardan 2 min nəfərinin aktiv döyüş bölgələrində iştirak etdiyini qeyd edib.

Bundan başqa ötən ay Filipində qəfil feallaşan İŞİD silahlıları Maravi şəhərini əle keçirdilər. Liviyyada isə İŞİD artıq iki ildir şərq sahilində Sirtə, Derna, Harva kimi şəhərlərini əle keçirib. Əla keçirdiyi bölgələrin bir qismini itirə də, qruplaşma həle çox güclüdür. Bundan başqa Afrikada Nigeriyada

ve Misirdə, eləcə də Yəmənde İŞİD hələ də böyük əraziləre nezət edir. Bu mənada İŞİD-in İraqda məhv edilməsi onun tamamilə sıradan çıxmazı ilə neticələnə bilməz. Ehtimal ki, qruplaşma varlığını yeni bölgələrdə davam etdirməyə çalışacaq. Bunun nümunəsi Bin Ladenin həyatında özünü göstərib. 1980-ci illərində sonunda Əfqanistani tərk edən Bin La-

den Səudiyyə Ərəbistanın, oradan qovulduğandan sonra Afrikaya, daha sonra isə yenidən Əfqanistana geri dönür.

İŞİD-in de İraqdan başqa alternativləri var. Yəqin ki, bundan istifadə edəcək. Eyni zamanda İraqda qruplaşmanın izlərini silmək uzun zaman alacaq. Çünkü İŞİD həm də Səddam Hüseyn ordusunun qalıqları, diktatorun tərefdarlarından formalşmışdır. Bu baxımdan işğaldan sonra 10 il gizlənən səddamçıların indi də daha uzun bir müddətə gizlənməsi, "yer altına çəkilmesi" mümkündür.

Ehtimal olunur ki, İŞİD-in ilk vaxtlarda İraqda uğur qazanması, ölkədəki siyasi istiqarəsizlik, Maliki hökumətindən nəzərliq, sosial, iqtisadi problemlər, güclü müxalif fikrin olması, həmçinin qonşu Suriyada başlayan mühərbiyənin məzəbə rəng alması idi. Bunun neticəsində İraqda tezliklə bütün nəzərliq qruplar silahlı güc olan İŞİD-in ətrafında toplandı. Eyni zamanda İraqdakı İranın yaxın şəhərə hökumətinin devrilməsinə maraqlı olan körfəz ölkəleri, eləcədə Qərb ilk vaxtlarda baş verənlərə ən yaxşı halda seyrirə qalmağa üstünlük verdilər. Ancaq tezliklə baş verənlər, Mosulun və ətraf bölgələrinin işğal edilməsi, zoraklıq, kütlövi qətlamlar, edamlar, qadınların satılması kimi hallar dünyada İŞİD-e qarşı nifrəti artırırdı. Hətta ilk vaxtlarda qruplaşamaya loyallıq göstərən dövlətlər də mövqelərini məcburən də olsa dəyişdilər. Eyni zamanda İraqda Ayetullah Sistaninin fətva ilə milli sefərbərlik elan olundu, daha sonra Maliki istefaya göndərildi və yeni baş nazir Heydər Abadinin rəhbərlik etdiyi hökumət ordu və hökumətdə ciddi kadrlar İslahatları həyata keçirdi, silahlı qüvvələrin bütün rəhbərliyi demək olar ki, dəyişdirildi. Yəni İraqda İŞİD-e dəstəyə səbəb olan amillərin bir çoxu tezliklə aradan qaldırıldı və üstəlik qruplaşmanın radikal, terrorcu məhiyyəti ona qarşı münasibəti dəyişdi. Bununla da daha əvvəl cəlb edə bildiyi dəstəyi böyük ölçüde itmiş oldu.

□ Kenan RÖVŞƏNOĞLU

Dünyanın qarşısında duran ən ciddi problemlərdən biri ekoloji tarazlığın pozulması və ətraf mühitin çirkənməsidir. Ətraf mühitin çirkənməsi əslində ekoloji tarazlığın pozulmasına tekan veren amillərəndir. Ətraf mühit bir çox amillərdən çirkənir ki, hər birində insan faktorunun rol oynadığını görmək mümkün deyil.

Əhalinin sayı artıqca, sənayeləşmə sürətə inkişaf etdiçə, ətraf mühitin çirkənməsi də artır. Ətraf mühitin çirkənməsi-antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərlə istiqamətdə dəyişməsidir. Təbii mühitin çirkənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əməle gələn külli miqdarda tullantıların atılmasıdır. Bu da havada oksigenin azalmasına səbəb olur.

Bunlardan başqa ətraf mühit bir çox tullantılarla da çirkənir. Biz bu tullantıları dənizdə, küçələrdə görə bilərik. Artıq bu gün heç bir kəsdə bu faktat şübhə yoxdur ki, insanların təsərrüfat fəaliyyəti ətraf mühitə əvəz oluna bilməyən bir formada mənfi təsir göstərir. Bunun nəticəsində insanın öz həyatı üçün zəruri olanların keyfiyyəti aşağı düşür, mühitdə dəyişikliklər baş verir, atmosfer və hidrofer çirkənir, torpaqlar dağılırlar, genofond kasıblaşır, insanların sağlamlığında problemlər baş qaldırın.

Çirkənmə insana, onun üçün qiymətli olan cansız təbiətin orqanizmləri və ehtiyatlarına arzu olunmayan təsirlər edən antropogen faktorlardır. Çirkənmenin başlıca səbəbləri istehsal prosesində məhsulların alınması zamanı yaranan tullantıları ki, bunlar havanı, suyu çirkəndirir. Onunla əlaqədar olaraq sənaye tullantılarına inkişaf etmiş sənaye cəmiyyəti ilə təbiət arasında "maddələr mübadiləsi"nin özünməxsus məhsulu kimi baxırlar.

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmek olar:

Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir.

İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnologiyanın işləniləp hazırlanması və tətbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alinan tullantıları emal etmək, dövriyyəli su təchizatı sistemi-nə keçmək aiddir.

Üçüncüsü, insanların yaşıdığı təbiəti mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri sahələrdən köçürülməsi, əhalinin çox cəmələşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İES-lər, tikinti materialları aididir.



Ətraf mühit problemi: onun həlli hər kəsin özündən başlayır

Qlobal bələya çevrilmiş ekoloji problem Azərbaycanda necə həll edilir...



İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyaset həyata keçirir. Son vaxtlarda belə bir siyaset bəzi inkişaf etməkdə olan ölkələrdə aparılır. Dünyanın ayri-ayri regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat (YUNEP) yaradılıb.

Təbiəti mühafizə sahəsində "Təbietin qorunması üzrə Ümumdünya Xartiyası" qəbul edilib. Bu sahədə görülen işlərin ən mühümü xüsusi qorunma təbiəi ərazilərdərdir.

Azərbaycanda da ekoloji problemlər və ətraf mühitin qorunması məsələləri həssas yaşılmışlıqının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri sahələrdən köçürülməsi, əhalinin çox cəmələşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İES-lər, tikinti materialları aididir.

can Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafə dair", "Azərbaycan Respublikasında Hidrometeorologyanın İnkışafı Programı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcılıqla həyata keçirilib. Dövlət başçısının sərencəmi ilə ətraf mühitə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılmasına istiqamətinde mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından iki gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafinin, Abşeron yarımadasındaki göllərin, neftli çirkənlərin, ətraf mühitin qorunmasına yönəldilmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirkənlər ərazilərin ekoloji və-

ziyətənin yaxşılaşdırılması, nümayəndələri bildirdilər ki, elə iməciliyin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünə inkişaf etdirməklə təbiəti qorumağın mümkinlünü diqqətə çatdırmaq, eyni zamanda bu işe digər qurumları və əhalini cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdürü Adil Zeynalov görülen işlər barəsində məlumat verərək bildirdi ki, ərazi uzun müddətdir, məişət və tiki-tiki tullantıları ilə çirkəndirilib: "Bu ərazidə getdikcə yaşayış evlərinin sayı artır. Müşahidə etdik ki, burada məişət tullantılarından başqa heyvan da saxlayıb, əraziyə buraxırlar. Nəticədə isə qeyri-qanuni zibitxana yaranır. Biz burada qanunsuz yaranmış zibitxananı təmizlədik. Lakin ilk növbədə məqsədimiz budur ki, bütün aidiyyəti qurumlarının diqqətini bu işə cəlb edək. Fakt budur ki, uzun müddətdir əraziyə nəzarət olunmayıb. Ərazi hüquqi, fiziki şəxslərin müəssisələri və məktəblərdə işlərə bağlı görüşlər de keçiririk. Bu görüşlər, dəyirmi masalara alımlar, mütəxəssislər, QHT-lər, jurnalistlər de cəlb olunur. Əsas məqsəd ictimaiyyəti bu işə cəlb etməkdir. Çünkü bu, bilavasitə bizim nazirliyin işi deyil. Bu işləri görməli olan müvafiq qurumlar var. Eyni zamanda əhalidə çalışmalıdır ki, öz evinin içərisini qoruduğu kimi ətraf mühitə de bu cür yanaşın. Hər kəs bir zibit atarsa, bir müddət sonra ərazi yararsız vəziyyətə düşər".

Həqiqətən de bu məsələye hər kəs həssas yanaşmalıdır, hər kəs evinin içərinə göstərdiyi diqqəti, qayğını doğma divarlardan kənara - yaşadığı əraziyə, hərəkət etdiyi yerdərə de göstərməlidir.

Belə tədbirlərdən biri kimi Binəqədi-Novxanı yolunun sol

kənarında iməcilik keçirildi. Buzda bu yazının hazırlanması və ətraf mühitin qorunmasının vacibliyinin təbliği üçün həmin iməcilik aksiyasında iştirak etdi, görülən işlərlə tanış olduq. Nazirliyin əməkdaşları, qeyri-hökumət təşkilatları, ictimai birlilik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməciliyde 5 hektar ərazi 100 m³-ə qədər məişət tullantısından temizləndi. Iməciliyə 500 nəfər və 10-ə yaxın texnika cəlb olunmuşdu.

İməciliyin keçirildiyi ərazi yaşayış yerlərinə çox yaxın məsafədə yerləşir. Lakin buna baxmayaraq, müvafiq qurumların səhələnkarlığının və əhalinin ətraf mühitə bigənliyinin nəticəsində ərazi illərdir ki, tullantılar içərisində iddi. Nazirliyin

A.Zeynalovun sözlərinə görə, ərazi təmizləndikdən sonra cavabdeh qurumlara da göstərişlər verilecek: "Elementar bir şeyi deyim ki, ərazidə heç bir zi bil konteyneri yoxdur. Sakinlər bu zibilləri hara atmalıdır. Ona görə də onlar mecbur olub, zibillərini bu əraziye atırlar. Bu səbəbdən də ilk növbədə ərazi abadlaşdırılmalı, daha sonra isə müvafiq zibil konteynerləri de qoyulmalı, texnika cəlb olunub, tullantılar zamanında daşınmalıdır. Yaranmış zibitxanaları bu gün tam təmizləmek mümkün deyil. Çünkü çirkənmə geniş ərazidə yayılıb. Ona görə də bütün aidiyəti qurumlar işə qarışmalı, texnika cəlb olunmalı, ərazi təmizlənməlidir. Bu işlər bir neçə gün davam etməlidir. Sevindirici haldır ki, ölkə ərazisində

bu kimi yerlərə çox az rast gelir. Belə bir halla rastlaşdırığımız zaman da nazirlik tərəfindən müvafiq tapşırıqlar verilir və ərazi təmizlənir. Bu cür yerlərin yanımaması üçün aidiyəti qurumlar öz ərazilərinə nəzarət etməlidirlər. Ərazidə eyni zamanda təbliğat xarakterli plakatlar qoyulmalı, əhali maarifləndirilməlidir".

16 sayılı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdürü Rehman Həziyev isə bildirdi ki, tez-tez nazirlik tərəfindən təmizliklə bağlı böyük tədbirlər həyata keçirilir: "Əsasən məişət tullantılarının qalaqlandığı yerlərdə, çirkən suların axıdıldığı ərazilərdə iməciliklər keçirilir, bu kimi hallara qarşı ciddi mübarizə aparılır. Əsas məqsədlərdən biri əhalinin maarifləndirilməsidir. Biz tez-tez orta, ali məktəblərdə işlərə bağlı görüşlər de keçiririk. Bu görüşlər, dəyirmi masalara alımlar, mütəxəssislər, QHT-lər, jurnalistlər de cəlb olunur. Əsas məqsəd ictimaiyyəti bu işə cəlb etməkdir. Çünkü bu, bilavasitə bizim nazirliyin işi deyil. Bu işləri görməli olan müvafiq qurumlar var. Eyni zamanda əhalidə çalışmalıdır ki, öz evinin içərisini qoruduğu kimi ətraf mühitə de bu cür yanaşın. Hər kəs bir zibit atarsa, bir müddət sonra ərazi yararsız vəziyyətə düşər".

Həqiqətən de bu məsələye hər kəs həssas yanaşmalıdır, hər kəs evinin içərinə göstərdiyi diqqəti, qayğını doğma divarlardan kənara - yaşadıldığı əraziyə, hərəkət etdiyi yerdərə de göstərməlidir.

QEYD: Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnfomasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi müsabiqəye təqdim etmək üçün.

□ **Etibar AĞAYEV**

Dəhşətli istilər gelir... fəsadlardan necə qorunmalı?

Həkimlər bir neçə tövsiyəyə ciddi əməl etməyi məsləhət görür



Sinoptiklər iyul ayının ən isti olacağını proqnozlaşdırır. Ekoloji və Təbii Sərvətlər Nazirliyi qarışımızdakı həftədə havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37 dərəcə, bəzi yerlərdə isə 39 dərəcə isti olacağı gözlənilir.

Iyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün elverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil. Azərbaycanın rəyonlarında isə hava şəraiti yağmursuz olacaq. Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qışmüddəti yağış yağacı ehtimalı var. Şərqi küləyi esəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Iyulun 3-dən 7-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43 dərəcə, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

Bəs aşırı istilərdən necə qorunaq? Bir sira mütəxəssis isti günlərde saat 10:00-16:00 aralığında çöle çıxmamağı tövsiyə edir. Ancaq təbii ki, bir çoxları üçün bu saatlarda çöle çıxmamaq mümkün deyil. Ən azı işləyənlər məcburən çöle çıxırlar. Məhz buna görə də çöle

feke malikdir, kofe isə əksinə, susuzluq əmələ getirir və orqanizmdən duz və mineralları yuyub aparır. Nanlı serin çay, reyhan dəmləməsi istilərdə ən gözəl içkidir.

Yemeklərə gəlince isə isti havalarda bedənimizin nəm tarzlığı deyişir və daha çox su itirir. Həddindən artıq istilərdə qan qatlaşır. Buna görə də isti havalarda qidalanmaya diqqət etmək lazımdır. Yemək bişirərkən qızartma və qovurma yerinə qaynatma, qızartma, öz suyunda və ya az suda bişirme kimi sağlam bişirme üsulları tətbiq olunmalıdır. BUNDAN BAŞQA, SOYUQ DOĞRAMAC VƏ YA QASPAÇO KİMİ YEMEKLƏR DƏ SİZİ HƏM SƏRİNLETDİRƏCƏK, HƏM DƏ ORGANİZMINIZI LİZIMLI RÜTUBƏTLƏ TƏMİN EDƏCƏK.

Günvurmalaşma gəlince isə Günəş şüaları altında çox qalan və gün vuran adama təcili yardım göstərilməzsə, o şəxsədə hansısa bir travma qala, hətta ölü bilər. Həkimlər günvurmanın başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində keskin ağrı veziyətin yaranması olduğunu deyirlər. Bu zaman beyinin qan damarları genişlənir və ona güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması

halı da baş vere bilir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır.

Günvurmanın əlamətlərinə gəlince, bunlar qızarmış sıfət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlerin qaralması, ürək bulanması və müyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görme qabiliyyətinin pozulması da baş vere bilər. Yardım göstərlmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti potolur. Günvurma dəri yanması ilə də müşahidə oluna bilər. Buna misal olaraq qızartı, suluq və sairə göstərmək olar.

Qeyd edək ki, günvurmanın 3 növü - yüngül, orta və ağır dərəcəli günvurma var. Günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yərə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar palṭarlardan azad etmək, sərin su vermək, alın, qoltuqla və digər iri damarlar keçən nahiyyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır. Əgər qıçılma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur.

□ Günel MANAFLİ

Elan

Ibrahimov İsmayıllı Məhəmmədəli oğlunun adına
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 45, mənzil 106-ya verilmiş çıxarış itdiyi üçün etibarsız sayılır.



Gəncədə seroz xəstəsi intihar etdi

Gəncə şəhər sakini özünü kəsici aletlə xəsarət yetirən rek öldürüb. APA-nın Qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdü Asif Qaraxanov yaşadığı evdə özünü şübhə parçaları ilə xəsarət yetirib. A.Qaraxanov dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 sayılı Şəhər Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərlərsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumatə görə, A.Qaraxanov qaraciyər serozundan müalicə almırı.

Faktla bağlı Gəncə şəhər Prokurorlığında araşdırma aparılır.

“Nar” ilə Gürcüstanda rouming daha sərfəlidir: “Tətil” paketlərindən birini sıfariş et, səyahətin dadını çıxar!

Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılaşdırmaq üçün “Nar” rouming qiymətlərini daha sərfəli etdi. Mobil operatorun təqdim etdiyi “Tətil” paketləri xüsusiylə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir. Məsələn, Gürcüstana mütəmadi səyahət edən istifadəçilər roumingdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayesində artıq Tbilisi və ya Batumidə də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duyurlar. Artıq Gürcüstana gedərkən, “Nar”-in “Tətil” paketlərindən birini sıfariş edərək səyahət etmək olduqca sərfəlidir.

Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil - 2” və 600 Mb həcmindəki “Tətil - 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. Təklif “Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Ukrayna, İran, Rusiya, Qazaxıstan, Qırğızistan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil - 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil - 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir. “Nar” rouming xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətde Azərbaycanda telekomunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəfinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-i əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərir.



Gəlin birlikdə böyüyək

Ötən həftə ölkə mediasında plastik cərrah masasında dünyasını itirən maneken barədə silsilə yaralar dərc edildi. Hələ de həkim suqunu qəbul etmir, aile isə bu məsələdə həkim səhənkarlığını qabardır. Amma fakt budur ki, plastik cərrahın masasında canını qoyanlar az deyil. Bu da səbəbsiz deyil. Nəşliq, qeyri-professionallıq və ya...

xanım gubernatorun yalanını isə yene jurnalistlər üzə çıxarıb. Onlar gubernatorun eməliyyatdan əvvəl və sonrakı fotoşəkilləri ekspertlər göstərəndən sonra yekun rəy alıblar. Məlum olub ki, əgər dünyada möcüze

Ən çox cərraha gedən... yapon qadınlarıdır

Cənubi Koreyada gözəl görünmək istəyən qadınlar artıq gözəllik salonlara deyil, bir-başa plastik cərrahların yanına üz tuturlar. Cavan və daha gö-

kimlərin dediklərinə görə, qadının baldırlarına ikiqat dozada PMMA adlı toksik hidrogel vurulub. Belə inyeksiyalardan Braziliyada öten il 6 qadın ölmüşdü. Hospitalda yenidən eməliyyat olunan, sonra koma

tesilə gözəlləşib. 2013-cü ilin fevralında o etiraf etdi ki, botoks etdirib və bu təcrübəni bir daha tekrar etməyəcək, bunu yalnız üz dərisinə nəzarəti bərpa etmək üçün edib. Görünür, aktrisa vədində eməl etməyib.

Plastik cərrahiyənin aldığı canlar

Gözəllik həmişəmi qurban tələb edir?
Dünyada və Azərbaycandakı dəhsətli faktlar;
qurbanlar arasında məşhurlar da var...

"Yeni Müsavat" mövzunun aktual olduğunu nəzərə alıb, bu günde qədər plastik cərrahlarla bağlı baş vermiş neqativ həllərdən ibaret yazı hazırlayıb.

O, gözəlli üçün 430 min dollar xərcləyib

Londonun 28 yaşlı sakini Kandays Armstrong adlı bir xanım gözəl bədən və ezelə sahib olmaq istəyib. Bunun üçün o, steroit (kortizon tərkibli) dopinqləri qəbul etməye başlayıb. Artıq o, Arnold Svartsnegger əzələlər sahibdir. Kişiilər kimi bədəni tüklənib, süd vəziləri yox olub. Hətta cinsiyət üzvündə də müyyən deformasiyalar yaranıb. Dopinqi buraxsa da o, artıq əvvəlki qadın gözəliyinə qovuşa bilmir.

Gəlincik Kenə bənzəmek üçün plastik eməliyyatlara 430 min dollar pul xərcləyən Rodriguez Alves adlı braziliyalının sağlamlığı üçün ciddi təhlükə yaranıb. Lenta.ru saytının xəberinə görə, hazırda R. Alvesda nekroz (dərinin ölməsi) xəstəliyinin əlamətləri özünü göstərir. Bu isə kişinin plastik eməliyyat etdiridiyi burnunu itirməsi ilə nəticələnə bilər. 32 yaşlı britaniyalı 2004-cü ildən etibarən 42 plastik eməliyyat keçirib. Son eməliyyatını isə 2016-ci ilin fevralında keçirib ki, ondan bir müddət sonra da xəstəxanaya düşüb. Buna səbəb burnunda yaranan problem olub. Hazırda kişi çətinliklə nəfəs alır. Alvesin vəziyyətini yaxşılaşdırmaq üçün britaniyalı həkimlərin nə edəcəyi suallarındadır.

Azərbaycanda isə 18 yaşlı tələbə də belə bir eməliyyatın qurbanı oldu. Burnundan plastik eməliyyat olmaq istəyən Müşəlova Leyla Namiq qızı eməliyyat zamanı dünyasını dəyişib.

Qəddafi də cərrah ümidiñə qalib, Hillari də, Berlusconi də...

2011-ci ildə Liviya prezidenti Müşəmmər Qəddafinin

üzündə plastik cərrahiyə eməliyyatının keçirilməsində iştirak etmiş braziliyalı cərrah Liyasar Ribeyro bu barədə danışmış. Liyasar Ribeyro bildirib ki, Müşəmmər Qəddafinin məxfi bunkerine 1995-ci ildə dəvət olunub.

Qəddafi cərraha deyib ki, 25 ildir hakimiyətdedir və genç insanların bir qoca tərefində idarə olunduqlarını düşünmələrini istəmir. Liyasar Ribeyro Müşəmmər Qəddafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib. Cərrahiyyə eməliyyatı 4 saat çəkib.

Cərrahi eməliyyat zamanı Müşəmmər Qəddafi 53 yaşında olsa da, 10 il daha yaşlı görünmüştə. Liyasar Ribeyro Liviya prezidentinin diqqətinə çatdırıb ki, plastik eməliyyatın effekti 5 il olur, sonra yənə eməliyyat tələb olunur. Qəddafi isə onu yenidən Tripoliye dəvət edəcəklərini söyləyib. Liyasar Ribeyro növbəti dəfə Tripoliye 2000-ci ildə dəvət olunub.

Plastik cərrahiyənin möcüzələrindən ən çox istifadə edən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko olub. Xanım siyasetçi üz dərisini dartdırıb, bununla da qırışlarını azaldıb. Amma botoksdan istifadə edərək, dərinin daha gümrəh görünməsinə də səbəb olub. Bundan sonra onun ağız və göz kənarlarındakı qırışlarının sayı azalıb. 50 yaşlı Yuliyanın daha cavan görünməsində onun tez-tez kosmetoloq yanına gedib, dərini gəncəşdirən maskalardan istifadə etməsi də rol oynayıb.

Ele Timoşenkoya baxıb həvəslənənlərdən biri də onun ellisi, Sankt Peterburg qubernatoru Valentina Matvienko olub. 61 yaşına baxmayaraq, heç vaxt plastik cərrahiyə eməliyyatı keçirmədiyini deyən

yoxdursa, bu qırışlar ancaq üz dərisinin dərtılması (feystflis-tinq) nəticəsində mümkün olabilir. Ekspertlər bu eməliyyatın 2-3 il önce edildiyini bildiriblər.

Dünyanın qadın siyasetçiləri arasında Hillary Clintonun adı tez-tez çəkilir. 2011-ci ildə 64 yaşlı olan bu xanım öz xalqı tərefindən keçdiyi həyat yolu na, fədakarlığına görə daim təqdir edilib. İmcmeykerlər müəyyənləşdirib ki, kişi siyasetçilərin dominantiq etdiyi bir mühitdə baş çıxarmağa çalışan Hillari saçlarını qısa keşdirmək və daim işgizar geyimdə, ciddi kostyum geyinməkə zəif qadın imicindən qurtulmağa çalışır. Yaşını gizlətmək üçün Hillari silsilə eməliyyatlarla keçib. Bunların arasında üz və boyun dərisinin dərtılması, blefaroplastika, saysız-həsabsız pilinqlər, botoks və restilayn peyvəndlərinin vurulması xüsusi yer tutur.

Plastik cərrahiyə və siyaset deyəndə ise İtaliyanın "göz bebəyi" Silvio Berluskonini de unutmaq olmaz. Bu siyasetçinin plastik cərrahlarla tanışlığı sevgililərinə görə six olub. İtalya mətbuatının yazdığını görə, o, bu gün qədər təkcə sevgililəri üçün plastik cərrahlara 1.5 milyon dollara yaxın pul ödəyib. Amma qadın düşküni kimi tanınan Silvio özü də tez-tez dərisini cavanlaşdırmaq, qırışlarından qurtulmaq üçün eməliyyat masasına yatıb. 2003-cü ildə İtalya sərhədindəki bir İşveç klinikasında plastik eməliyyat keçirəsə də, baş nazir uzun müddət bunu boynuna almamışdı. Həmçinin Müşəmmər Qəzzafinin də üzündə plastik cərrahiyə eməliyyatı aparılıb. Cərrah Liyasar Ribeyro deyib ki, Qəzzafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib.

Yəzgətəməz plastik cərrah, A.Urax, 77 yaşlı Cənubi Koreyada gözəl görünmək üçün plastik eməliyyat etdirib özünü tanınmaz hala salan insanların sayı isə günü-gündən artmaqdadır.

Mehz bu səbəbdən də Cənubi Koreyada ən çox yayılan peşələr sırasında İləbil ən gelirli peşəyə çevrilən plastik cərrahiyə ön sıradə yer alır. Qadınlara fərqli görünüşü təmin edən həkimlər isə milyonlara dollar qazanır.

Qeyd edək ki, Beynəlxalq Plastik Cərrahlar Birliyi tərefindən aparılan araşdırma zamanı melum olub ki, Cənubi Koreyada her 77 nəfərdən biri cərrah biçağı altına uzanıb xarici görkəmini dəyişir. Amma bu eməliyyatların heç də hamisi uğurlu alınır. Koreyali qadınlar bir-birinə oxşamamaq üçün "biçaq altına" yatsalar da, sonuc çox vaxt bərəbad olur. Nəticədə yenə de bir-birinə oxşayan, amma sünü qadınlar meydana gelir.

"Axmaqlığımın cəzasını çekdim. Başına gələnləri bilsədim, təbii ki, eməliyyat olunmazdım. Daha gözəl görünmək istədim, amma ölüm-dən zorla qurtuldum". 27 yaşlı braziliyalı supermodel Andressa Urax baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyə eməliyyatına məruz qalan-dan sonra onun orqanizmində zəhərlənmə, sepsis başlayıb. Braziliyada ən gözəl baldırı-xanımı müəyyənləşdirmək üçün keçirilən "Miss BumBum 2014" müsabiqəsində qalib geləndən sonra A.Urax "daha gözəl" görünmək isteyib və San-Paulu şəhərindəki klinikalardan birinə üz tutub. Onun baldırlarına hidrogel vurulub, ölçülər böyüdülb. Amma eməliyyatdan 5 gün sonra Andressa Urax özünü pis hiss edib. 10 gün sonra isə onun baldırları şışib, qaralmağa başlayıb. Yenidən hospitala aparılan A.Uraxı müayinə edən hə-

vəziyyətinə düşdüyü üçün intensiv terapiya bölməsinə köçürülen və sünü təneffüs apıran qoşulan A.Urax ölüm-dən dönmüşdü.

Andressa Uraxın durumu indi nisbətən normaldır.

"Tənri məni axmaqlığımı görə cəzalandırdı. Daha ince belə malik olmaq üçün əvvəlcə iki qabırğamı keşdirib çıxardım. Sonra pəncələrimin enini azaltmaq üçün ayaqlarımızda çəçələ barmaqlarını keşdirdim. Axırdı da baldırlarına hidrogel vurdurdum. İndi anlayıram ki, bunların heç birinə ehtiyac yoxdu", - A.Urax deyib.

Statistikaya görə, hər il milyonlarla insan sıfət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyəye müraciət edir.

Burnunu eməliyyat etdirdi, gözü kor oldu

Ərzurumda yerləşən Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasında plastik burun qırığı eməliyyatı zamanı xəstə görmə qabiliyyətini itirib. 18 yaşlı Furqan Karanın keçirdiyi eməliyyat zamanı sol gözünün arxasında yiğilan qanın optik sinirlərə etdiyi təzyiq nəticəsində görəmə qışası zədələnilib. Xəstonin ailəsi artıq hadisə ilə bağlı məhkəməyə müraciət edib. Xəstəxana rəhbərliyi mövzu ilə bağlı şərh verməsə də, həkimlər eməliyyatlarda bəzən bu cür fəsadların meydana gəldiyini deyiblər.

Qurban deyib keçmeyin. Onların arasında məşhurlar da az deyil. 2014-cü ilin Kann Festivalı Nikol Kidman üçün bir dəhsətə çevrildi. Aktrisanın baş rolu ifa etdiyi "Şahzadə Monako" filminin təqdimatından sonra şəhərlərdə "Onun üzü sanki daşdır. O, deyəsen, yenə də botoks etdirib" yazılıma başlandı. Kidman qızılı xalıya üzü şişmiş, son dərəcə hamar olan alnı ilə çıxaraq onların fərziyələrini bir daha təsdiq etdi. Qeyd edək ki, Kidman artıq bir neçə dəfə iynələr vas-

Amerikanın məşhur aparıcı Coan Rivers isə deyib ki, o, 739 plastik eməliyyat etdirib. "Bu, 9-10 dəfə kofe almaqdan sonra birini havayı qazanmaq kimi bir şeydir. Beləliklə, asılılıq yaradır", - deyə Amerika televapurıcı özü etiraf etmişdir. "Sünü siması" belə onu reytingli verilişlər aparmaqdan çəkinidir. Tamaşaçılar onun iti zəkasına heyran olsalar da, Coan özü öz üzünə bele gülümseməkdən çəkinir. Onun "İstərdim ki, ekiz bacım olsun və indi ona baxıb özümün eməliyyatı necə görünəcəyimi görməm" dediyi hələ də dillərdə dastandır.

Azərbaycanda isə ilk dəfə uğursuz plastik eməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Sovet dövründə Soçi şəhərində plastik eməliyyatlarla lisenziyazız məşğul olan Anatoli Karol adlı həkime müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin eməliyyat zamanı həkim-dermatoloğun sehv - biçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümüne səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə töretdiyi emələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.

Müğənni Reyhan Müslümova da bu sıradə xüsusi yer tutur. Artıq çəkildən əziyyət çəkən müğənni plastik eməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmməd Xəlilov isə töretdiyi emələ görə bir neçə il işindən uzaqlaşdırılır. □ Sevinc TELMANQIZI





ÜSAVAT

Son səhifə

N 138 (6752) 3 iyul 2017



**Ayaqqabı
dabanını
göstər,
kim
olduğunu
deyim**

Hündürdən ayaqqabının dabanlarının kənara çıxmazı pis görüntünün meydana gəlməsinə səbəb olur. Amma geyindiyiniz ayaqqabının dabanlarının hansı istiqamətdə əyilməsi sizin xarakterinizi təyin edə bilər. Əgər ayaqqabınızın dabanları içərisinə doğru əyilirse və siz kişisizizsə bu sizin həyatda qərar qəbul edə bilməyən kişi olduğunu bildirir. Əgər dabanlarınız ayaqqabının içərisinə doğru əyilirse və siz qadınsınızsa o zaman siz yaxşı xarakteriniz var.

Ayaqqabının dabanlarının xaricə-axaya doğru əyilib çıxması sizin köməksiz biri olduğunu bildirir. Əgər ayaqqabının dabanı xaricə yanlara doğru əyilirsə, bu ayaqqabı sahibinin diqqətsiz və dalğın xarakterli olduğunu göstəricisidir.

Kişinin geyindiyi ayaqqabının dabanı hər iki tərəfdən əyilmişsə, bu onun sahibinin dostcanlı olduğunu bildirir. Əgər qadın ayaqqabısı hər iki tərəfdən əyilmişsə o zaman deməli həmin qadın en yaxşı andır. Dabani çox sıxlımlı ayaqqabı sahibinin yastıayaq olmasının göstərir. Dabani sürtülməmiş ayaqqabı sahibinin tez-tez ayaqqabı dəyişirdiyini bildirir.

Ərinə 6 aylıq hamilliliyini sürpriz kimi söylədi

Amerikalı Nataşa Doqerti 6 ay sonra dənizdən evinə qayıdan ərine sürpriz edib. Bu barədə "Associated Press" xəbər verib. Bütün aile San-Diego sahilində, ABŞ-in Hərbi Dəniz Donanmasının əsgəri Kris Doqertini qarşılıqla üçün sahile yığışib. O, gəmidən düşən kimi yanvardan bəri üzünü görmədiyi üç oğlunu qucaqlayıb. Daha sonra o, üzərində "Uşağım atası, xoş geldin" sözü yazılmış plakat tutan həyat yoldaşına yaxınlaşıb. O, əri yaxınlaşanda plakati aşağı salıb və hamile olduğunu ona göstərib. Təəccübənləmiş dənizçi həyat yoldaşının qarnına əli ilə toxunub və "bu, həqiqidir?" deyə sorusub.



Nataşa Doqerti əri üzməyə gedəndən qısa müddət sonra hamile olduğunu biliib və bunu sərr kimi saxlamaq istəyib: "Bu, çox çətin idi, amma nəticədə bu na dəyərdi". Dördüncü

uşağıın dünyaya gəlişine

bir aydan az qalıb. 2015-ci

ildə Amerikanın Massa-

csets ştatı sakini olan bir

qadın doğuma bir saat qal-

mış hamile olduğunu öyrənmişdi.

Kitchen şirkəti ilə Facebook vasitəsilə əlaqə yaratmaq kifayətdir. Qiymətə konsultasiya, ölçülərin götürülməsi və qeyri-adı əməkdaşlıq kostyumunun yoxlanılması daxildir.

Pizza-kininin hazırlanmasına yaxınlaşmaqdə olan milli bikini günü səbəb olub. Milli bikini günü hər ilin 5 iyul tarixində keçirilir. 1946-ci ilin bu günündə rəqqasə Mişelin Bernardini Parisdə ilk dəfə hazırlanın əməkdaşlıq paltarını nümayiş etdirib. Cessi Birden məşhur musiqiçilərin müxtəlif ərzaqlardan hazırladığı portretləri ilə məşhurdur. Onun portretləri ketçup, popcorn, duz, istiot və fərqli ədvalardan hazırlanıb. O, eyni zamanda Honda, The Gap, McDonald's və American Express kimi təşkilatlarla əməkdaşlıq edib.

2016-ci ildə isə Böyük Britaniyada dünyada ilk dəfə yeyilən gəlin paltarları hazırlanıb.

Bikini formali pizza hazırladılar



Amerikanın Villa Italian Kitchen adlı pizza şəbəkəsi "pizza-kini" adını daşıyan, pizzadan hazırlanmış bikinini satışa çıxardılar. Bu barədə UPI xəbər yayıb. Kampanya nyu-yorklu dizayner Cessi Birdenlə əməkdaşlıq edərək, belə bir əməkdaşlıq paltarları hazırlayıb. Onu bəlli ölçüdə xəmir, mosarella pendiri, tomat sousu və pepperoni dənə hazırlayıblar. İstifadəçilər istədikləri dadda bikini seçə bilərlər.

Pizzadan hazırlanmış lara yaxındır. Sifarişi qəbul

bikininin qiyməti 10 min dol-

etmek üçün Villa Italian

zirlənilib.

**Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN**

e-mail adres: yenimusavat@mail.ru

**"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"B-Z" mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

QOÇ - Malivə problemlərininizin artması ümidi ovqatınızda mənfi əmləklər yaratmaqdadır. Azəcinq səbr edin, yaxın (3 iyul) vaxtlarda kisiniz ağırlaşacaq. Gün boyu əsas diqqətinizi sevgiye yönəldin ki, rahatlanasınız.

BUĞA - Ulduzların düzümü maraqlı insanların rastlaşma etməlindən xəber verir. Amma onların arasında bir neçə ovqatınızı aşağı salmağa çalışı bilər. Uzaqqorən və dözümlü olun.

ƏKİZLƏR - Qarşınızda füstunkar bir gün var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünkü gözənləməz sürprizlər yolunuza gələyir. İstənilən ikitərəflı əməkdaşlıq uğurludur.

XƏRÇƏNG - Təxminən saat 14-ə qədər özünü gərgin situasiyalardan qorumağa çalışın. Köhnə palan içi sökməyin. Bunu bacarsanız, günortadan sonra sevindirici xəber eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

ŞİR - Hiss olunur ki, səhhətiniz üzərənəkən deyil. Lakin narahatılıqla əsas yoxdur. Çünkü həkim əline düşməyəcəksiniz. Günortadan sonra sevindirici xəber eşidəcəyinə inanın. Səfəri təxirə salın.

QIZ - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan çox əlverişlidir.

TƏRƏZİ - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

ƏQRƏB - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərefə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sindirməyə dəyməz. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürçdədir.

OXATAN - Götü qubbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayıcaq. Yalan danışmayın.

ÖĞLAQ - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdleriniz boşça çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdəleşmələrin iştirakçı olacaqsınız.

SUTÖKƏN - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözə baxın. Enerjinizi sevgidən alın.

BALIQLAR - Nə qədər yorucu təqvim olsada, usanmağa dəyməz. Çünkü yeni həftədə zəhmətinizin bəhrəsini görəcəksiniz. Saat 17-dən sonra ürəyinize yaxın simsarlarınıza baş çəkməyə çalışın. Dərman qəbul etməyin.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Ayi konfet almaq üçün mağazaya girdi

Alyaska ştatında ayı mağazaya daxil olub. Bu barədə videoyazı iyulun 1-də Alaska Dispatch News saytında yayılıb. Ayı üzərində konfetlər olan piştəxṭaya yaxınlaşış və onları incələməyə başlayıb. Mağazanın əməkdaşı Rocer Tibadonun sözlərinə görə, öncə heyvanın it olduğunu düşünüb. Amma bir neçə saat sonra qarşısındakının ayı olduğunu fərqli edib. "Hesab edirəm ki, o, çox balaca idi. Yəqin ki, yanında başqa ayilar da var idi. Amma onlar mağazaya girmədilər".

Piştəxṭa ilə yanaşı kofe içən alıcı isə güclü şəkildə elini vuraraq ayını qovub. Tibadonun sözlərinə görə, ayı təsərrüfat malları satılan mağazaya üz tutub.

Səhifəni hazırladı: SELCAN

**Redaktor:
Zahid SƏFƏROĞLU**

**Lisenziya N: B 114
SAYI: 5.100**